



İlham Əliyev

"MƏN AZƏRBAYCAN ADINDAN ÇIXIŞ EDİRƏM!"

İlham Əliyev BMT-nin tribunasını Azərbaycanın tribunasına çevirdi



Prezident İlham Əliyev sentyabrın 21-də BMT Baş Assambleyasının 75-ci Sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli, videoformatda keçirilən iclasındakı çıxışının ikinci hissəsinə bu sözlərlə başladı: "İndi mən Azərbaycan adından çıxış edirəm!"

Son dərəcə qürurverici, iftixar doğurucu sözlər!

Əslində İlham Əliyevin nitqinin bu hissəsi adi çıxış yox, ali tribunadan Ermənistanın, həm də indiyədək Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqiçəsinin həllinə nail olmayanların, daha doğrusu, mane olanların, artıq faşistləşmiş dövlətə havadarlıq edənlərin açıq, qətiyyətli və cəsarətli ifşası idi!

Ermənistanı erköyünləşdirən, bütün şıltaqlıqlarına dözümlülük göstərən, başını sıgallayan, cibinə pul qoyan, əlinə silah verənlərin riyakar əməllərinin ifşası!

Bu, xalqın dəstəyinə, dövlətin ədalətli və beynəlxalq hüquqa əsaslanan mövqeyinə, yaratdığı güclü iqtisadiyyata və qüdrətli orduya güvənən böyük rəhbər, Ali Baş Komandanın atacağı növbəti

addımlar qabağı ciddi xəbərdarlıqları da sayıla bilər!

Daha Azərbaycanın haqqın-ədələtin öz yerini tutacağına olan inamının, mənasız və məntiqsiz danışıqlarda iştirak etmək üçün səbrinin, indiyədək Ermənistan bir dəfə işğalçı deməyə "tarazlaşdırma" siyasəti yolunu tutanlara göstərilən dözümlünün tükəndiyinin, Ermənistanın qanunsuz məskunlaşdırma siyasətinə göz yumanların ikibaşlı oyunlarına baxmaqdan yorulduğunun bayanı idi!

Artıq bıçaq sümüyə dırənib!

İLHAM ƏLİYEVİN İFŞA HƏDƏFLƏRİ

Biz daim Prezidentimizin söylədiyi dərin məzmunlu, güclü məntiqə söykənən, səlis, rəvan, birbaşa

hədəfi vuran nitqlərini böyük diqqət və məhəbbətlə dinləmişik!

Bu nitqin sinədəftər söylənilməsi bizə xüsusi zövq, ləzzət verib!

İlham Əliyevin Ulu Öndərə xas kompüter yaddaşına, hətta nitqinin bir neçə saat davam etdiyi vaxtlarda da belə kiçik bir yanlışlığa, redaktəyə ehtiyacı olan cümləyə yol vermədiyinə heyran qalmışdıq!

Prezidentimizin son dövrlərdəki nitq və müsahibələri isə məzmun, dəqiqlik və dürüstlük, məntiqilik baxımından heyranedicidir!

Bu dəfə İlham Əliyev çıxışını yazdığı mətnə oxuyurdu.

Bu, zərurətdən yaranmışdı, ayrılan müddətdə demək istədiklərinin hamısını söyləyə bilmək zərurətindən!

Hamımızın ürəyindən tikan çıxaran təkəz Prezidentimizin nitqindəki sərtlik, qətiyyət, ifşaedici mahiyyət və hədəfi dəqiq vurma məharəti deyildi.

Əslində İlham Əliyev çıxışını müddətində BMT-nin ali tribunasını Azərbaycanın tribunasına, Azərbaycan xalqının və dövlətinin maraqlarını əks etdirən kürsüyə çevirmişdi!

Bunu isə hər siyasətçi, hər diplomat, hər dövlət xadimi, hər rəhbər bacarmır!

Azərbaycan Prezidenti bu tribunadan forpost Ermənistanın hansı əməllərini ifşa etdi?

Bu məqamda diqqət İlham Əliyevin nitqindən gətirdiyimiz sitatələrə çəkmək istəyirik:

■ **"Bütün üzv dövlətlər BMT Nizamnaməsinə qoşulmaqla hər hansı bir ölkənin siyasi müstəqilliyinə və ərazi bütövlüyünə qarşı güclü hədələməkdən və gücün təbii qüvvədən çəkinməyə öhdəliyini götürmüşlər. Lakin Ermənistan öz öhdəliklərini kobud şəkildə pozmuş və Azərbaycana qarşı hərbi güc tətbiq etmişdir".**

■ **"BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş dörd qətnaməsi Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan torpaqlarından tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Təəssüflər olsun ki, Ermənistan hələ də bu qətnamələrə məhəl qoymamaqda davam edir".**

Ardı 4-cü səh.



Koronavirusla mübarizədə tibbi xidmətlərin keyfiyyəti daha yüksək səviyyəyə çatdırılır

Sentyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən ölkəmizə yeni gətirilən təcili tibbi yardım avtomobilləri ilə tanış olublar.

Koronavirusla mübarizə çərçivəsində tibbi xidmətlərin keyfiyyətinin daha yüksək səviyyəyə çatdırılması, bu sahədə maddi-texniki bazanın möhkəmləndirilməsi, o cümlədən yeni təcili tibbi yardım avtomobillərinin təminatı vacib amillərdəndir.

Prezident İlham Əliyevin tapşırığı ilə bu sahədə bütün lazımi işlər görülür. Yeni sifariş olunan təcili tibbi yardım avtomobillərinin ilk

hissəsi iyul ayında, növbəti hissəsi isə indi gətirilib.

AZƏRTAC xəbər verir ki, yeni gətirilən avtomobillər həm sadə, həm də reanimobil kimi dəstəhlənib. Ambulansların salonlarının təchizat səviyyəsi xəstələrə bütün lazımi ilkin, təcili və təxirəsalınmaz tibbi yardımın göstərilməsinə və reanimasiya tədbirlərinin icra olunmasına imkan verir.

Avtomobillər bir sıra özünəməxsus xüsusiyyətlərə malikdir. Belə ki, "Mercedes Sprinter 416" bazasında təcili tibbi yardım avtomobilləri (reanimobil) avadanlıq və burada göstərilən tibbi yardımın genişliyi baxımından digər ambulanslardan fərqlənir.

Ardı 2-ci səh.

Azərbaycanda təhsil və mədəniyyətin inkişafı istiqamətində mühüm addımlar atılır



Sentyabrın 22-də Bakının Suraxanı rayonunun Bülbül qəsəbəsindəki Gülarə Əliyeva adına 3 nömrəli Uşaq İncəsənət Məktəbinin yeni binası istifadəyə verilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tədbirdə iştirak edib.

Birinci vitse-prezident Mehriban Əliyevaya məlumat verildi ki, məktəb 1935-ci ildə musiqi cəmiyyətinin nəzdində yaradılıb, 1940-cı ildən 5 nömrəli Uşaq Musiqi Məktəbi kimi, 1988-ci ildən isə 3 nömrəli Uşaq İncəsənət Məktəbi kimi fəaliyyət göstərməyə başlayıb.

Bildirildi ki, məktəbin iki-mərtəbəli binası qəzalı vəziyyətdə olduğundan Heydər Əliyev Fondu tərəfindən yeni bina inşa edilib.

Ardı 2-ci səh.

Türkiyə ilə Azərbaycan həmişə bir-birinin yanındadır

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Türkiyə Prezidenti dünən Ermənistanın təcridatı nəticəsində dövlət sərhədində Azərbaycan hərbi qulluqçusunun şəhid olması ilə əlaqədar dövlətimizin başçısına və Azərbaycan xalqına başsağlığı verib.

Prezident İlham Əliyev göstərilən diqqətə və başsağlığına görə minnətdarlığını bildirərək Er-

nistan-Azərbaycan Dağlıq Qarabağ münaqiçəsi ilə bağlı Türkiyə Prezidenti və Türkiyə xalqının Azərbaycana daim göstərdiyi dəstəyi yüksək qiymətləndirib.

Dövlət başçıları dost və qardaş Türkiyə ilə Azərbaycanın həmişə olduğu kimi, bundan sonra da bir-birinin yanında olacağına vurğulayıblar.

Söhbət zamanı ölkələrimiz arasında ikitərəfli münasibətlərin gələcək inkişafı ilə bağlı məsələlər müzakirə edilib.

Prezidentin Mətbuat Xidməti

Azərbaycanla Ukrayna bir-birini dəstəkləyən ölkələrdir

Sentyabrın 22-də Ukrayna Prezidenti Vladimir Zelenski Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Dövlət başçıları pandemiya ilə mübarizədə sahədə Ukraynada və Azərbaycanda həyata keçirilən işlərdən danışdılar.

Söhbət zamanı Vladimir Zelenski bildirdi ki, Ukraynanın yeni milli təhlükəsizlik strategiyasında Azərbaycan strateji tərəfdaş kimi göstərilir.

Prezident İlham Əliyev, öz növbəsində qeyd edib ki, Azərbaycan üçün də Ukrayna strateji tərəfdaşdır.

Prezidentin Mətbuat Xidməti

İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Əlahəzrət Salman bin Əbdüləziz Al Səuda

Əlahəzrət, Əziz Qardaşım.

Səudiyyə Ərəbistanının milli bayramı - Krallıq elan edilməsi günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Dostluq, qarşılıqlı etimad və dəstəyə əsaslanan Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığı arasındakı əlaqələrin yüksəlmə xətt üzrə inkişaf etməsi məmnunluq doğurur. Əminəm ki, güclü İslam həmrəyliyinə söykənən bu münasibətlər xalq-

larımızın mənafelərinə uyğun olaraq bundan sonra da həm ikitərəfli qaydada, həm də beynəlxalq təşkilatlar çərçivəsində müvəffəqiyyətlə genişlənəcək və möhkəmlənəcəkdir.

Bu bayram günündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, Səudiyyə Ərəbistanının qardaş xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm.

Hörmətlə,

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 21 sentyabr 2020-ci il

İştirak etdiyi bütün beynəlxalq toplantılarda Azərbaycanın haqq sesini dünyaya çatdıran Prezident İlham Əliyev BMT Baş Assambleyasının Sessiyası çərçivəsində təşkilatın 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli iclasda bir daha qətiyyətli və prinsipial siyasətini nümayiş etdirərək Ermənistanın məkrli siyasətini ifşa etdi. Cənab İlham Əliyev bu ali tribunadan istifadə etməklə növbəti dəfə bu ölkənin təcridatçıqlıq fəaliyyətini, müharibə və işğalçılıq planlarını dünya birliyinin diqqətinə çatdırdı.

Ermənistan öhdəliklərini kobud şəkildə pozur, beynəlxalq təşkilatlar isə susur

Her zaman məkrli siyasəti ilə danışıqlar prosesini pozmaqla mövcud status-kvonu saxlamağa çalışan Ermənistan yenə də çirkin məqsədlər güdür. Təcavüzkar tərəfindən son günlərdə işğal edilmiş Azərbaycan tor-

paqlarında qanunsuz məskunlaşdırma aparılır. Hətta düşmən bunu nümayişkarənə bayan edir. Beynəlxalq təşkilatlar, ATƏT-in Minsk qrupu isə buna seyrçi mövqə nümayiş etdirir.

Cenevrə Konvensiyasına tamamilə zidd olan bu proses ilk növbədə cinayətdir və Ermənistanın terrorçu hakimiyyəti bunu şüurlu şəkildə

edir. Məqsəd isə hər kəse bəllidir. Təcavüzkar ölkə belə çirkin oyunları ilə Azərbaycanı təcridatə çəkir. Bu məkrli oyunlarla yanaşı, Ermənistan qoşunların təmas xətti və sərhəd boyunca mülki əhəlini qəsdən hədəfə alır və təxribatlar törədir. Tovuz rayonunun artilleriya atəşinə məruz qalması nəticəsində bir mülki vətəndaşımızın həlak

olması bunu təsdiq edir. Bundan əvvəl də fəfələrlə belə hadisələr baş verib, Ermənistan hətta körpə uşaqları da hədəfə alıb.

Cənab İlham Əliyev BMT tribunasiından Ermənistanın son təcridatlarını bir daha dünyaya çatdırdı. Öncə Prezident BMT üzvlüyünə qəbul edilmiş dövlətlərin götürdüyü öhdəlikləri xatırladaraq bildirdi ki, büt-

Ardı 4-cü səh.

Koronavirusla mübarizədə tibbi xidmətlərin keyfiyyəti daha yüksək səviyyəyə çatdırılır



Əvvəli 1-ci səh.

Avtomobillər bir neçə xərəkə - əsas xərək, çoxfunksiyalı xərək (pilsiz), sco-

op xərək, onurğa xərəyi, vakuüm xərəyi və pompa, daşıma çadırı, üfürülən, dartma və vakuüm şına dəstləri, defibrilyator, portativ süni tənəffüs aparatı, inqol-

yator, elektrokardiogram, reanimasiya çantası və s. vasitələrlə təchiz edilib. "Ford Transit" bazasında təcili tibbi yardım avtomobilləri isə ana xərək və

döşək, sovurma avadanlığı, oksigen balonu və s. ilə təchiz edilib.

Qeyd edək ki, Azərbaycan COVID-19-la ən səmərəli mübarizə aparan ölkələrdəndir.

Hazırda ölkəmizdə koronavirus xəstələri üçün 46 xəstəxana xidmət göstərir. Pandemiya dövründə laboratoriyaların sayı isə 6-dan 45-ə çatdırılıb. Modul tipli 11 xəstəxana

və 2 hospital istifadədir. Ölkə üzrə aparılan test sayı isə 1 milyonu ötürüb. Hayata keçirilən tədbirlərin əsas məqsədi Azərbaycan vətəndaşının sağlamlığının qorunmasıdır.

Azərbaycanda təhsil və mədəniyyətin inkişafı istiqamətində mühüm addımlar atılır

Əvvəli 1-ci səh.

Yeni bina 3 mərtəbədə, 25 sinif otağından, rəqs, rəsm otaqlarından, akt zalından, kitabxana, müəllimlər otağı və yeməxanadan ibarətdir. Məktəbdə hazırda 17 ixtisas üzrə 493 şagird təhsil alır. Bu ixtisaslar üzrə 110 müəllim fəaliyyət göstərir. Uşaq İncəsənət Məktəbində rəqs və rəsm dərsləri qrup şəklində, digər ixtisaslar fərdi tədris olunur.

İndiyədək məktəbin 35-dən çox şagirdi beynəlxalq müsabiqələrdə laureat adına layiq görülüb, 70-ə yaxın şagird isə respublika müsabiqələrində yüksək yerlər tutub. Gülarə Əliyeva adına 3 nömrəli Uşaq İncəsənət Məktəbinin bir sıra tanınmış məzunları da var.

Qeyd edək ki, bu gün Azərbaycanda təhsil və mədəniyyətin inkişafı istiqamətində mühüm addımlar atılır, elm və mədəniyyət xadimlərinə xüsusi diqqət göstərilir. Heydər Əliyev Fondu bu işə önəmli töhfələr verir. Ölkəmizə tanınmış incəsənət xadimləri bəxş etmiş Gülarə Əliyeva adına 3 nömrəli Uşaq İncəsənət Məktəbi üçün ən müasir standartlara cavab verən yeni binanın inşası da fondun bu sahədə göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.



Heydər Əliyev Fondu uşaqların sağlam və xoşbəxt böyümələrinə qayğı göstərir

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva sentyabrın 22-də Bakının Xəzər rayonunun Şağan qəsəbəsində yerləşən 212 saylı uşaq bağçasının yeni binasının açılışında iştirak edib.

AZƏRTAC xəbər verir ki, Birinci vitse-prezident Mehriban Əliyevaya yeni tikilən bina barədə məlumat verildi.

Bildirildi ki, 212 saylı uşaq bağçasının yerləşdiyi bina 1940-cı ildən fəaliyyət göstərib, 2019-cu ilin sonlarından 2020-ci ilin avqustunadək Heydər Əliyev Fondu tərəfindən ərazidə uşaq bağçası üçün yeni binanın inşası həyata keçirilib.

Qeyd olundu ki, iki mərtəbədən ibarət bağça 100 yerlikdir, burada 4 qrup fəaliyyət göstərir. Bağçada körpələr, orta, böyük və məktəbə hazırlıq qrupları üçün yataq otaqları, uşaqların asudə vaxtlarını keçirmələri üçün oyun otaqları, bufet, yemək otağı var.

Bağçada akt və idman zalı, uşaqların istirahəti və əyləncəsi üçün yaşıl terras, futbol, basketbol sahəsi, balacaların fiziki hazırlığı üçün skaldrom sahəsi, təbiət ilə ünsiyyət üçün əkin sahəsi, uşaqların inkişafının təmin olunması üçün yaradıcılıq otağı da mövcuddur. Binada həmçinin müəllimlər üçün iş və metodiki otaqlar da yaradılıb.

Qeyd edək ki, Azərbaycanın bütün sahələrdə olduğu kimi, uşaqların sosial müdafiəsinin gücləndirilməsinə, onların sağlam və xoşbəxt böyümələrinə diqqət və qayğı göstərilir. Ölkəmizdə müasir körpələr evi-uşaq bağçalarının istifadə-



yə verilməsi bunun əyani təsdiqidir. Yeni uşaq tərbiyə müəssisələrinin inşasına, eləcə də mövcud olanların ən müasir tələblər səviyyəsində yenidən qurulmasına Heydər Əliyev Fondu xüsusi töhfələr verir. Heydər Əliyev Fondunun "Məktəbəqədər təhsil müəssisələrinin inkişafı" proqramı bir daha sübut edir ki, uşaqların təlim-tərbiyəsi fondun fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil edir.

“Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndinə uyğun olaraq **qərara alır**:

“Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 8, maddə 1669; 2019, № 1, maddə 35, № 3, maddə 381, № 12, maddə 1892; 2020, № 1, maddə 1, № 5, maddə 521; Azərbaycan Respublikasının 2020-ci il 19 may tarixli 113-VIQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:

1. 1-ci maddə üzrə:
1.1. 1.1.1-ci maddəyə “genişləndirilməsi,” sözdündən sonra “işəxtarısına və özünüməşğulluğuna kömək göstərilməsi,” sözləri əlavə edilsin;
1.2. 1.1.3-cü və 1.1.4-cü maddələrə “sənəd” sözdündən əvvəl “elektron” sözü əlavə edilsin;
1.3. 1.1.5-ci maddədə “işsiz şəxslərin müvəqqəti məşğulluğunu təmin etmək” sözləri “müvəqqəti məşğulluğun təmin edilməsi” sözləri ilə əvəz edilsin;
1.4. 1.1.7-ci maddəyə “iş üçün” sözlərindən sonra “və bu Qanunda nəzərdə tutulmuş hallarda aktiv məşğulluq tədbirləri ilə bağlı” sözləri əlavə edilsin;
1.5. 1.1.17-ci maddədə “yenidən hazırlıq, ixtisasartırma istiqamətlərində təhsil” sözləri “bu Qanunun tələbləri nəzərə alınmaqla, “Təhsil haqqında” və “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq peşə təhsili” sözləri ilə əvəz edilsin.

2. 4-cü maddə üzrə:
2.1. 4.4.1-ci, 4.4.2-ci, 4.4.3-cü və 4.4.4-cü maddələr aşağıdakı redaksiyada verilsin:

“4.4.1. bu Qanunun 4.1.1-ci maddəsində göstərilən məşğul şəxslərə münasibətdə:

4.4.1.1. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq işəgötürənə əmək müqaviləsi (kontrakt) bağlamış şəxslər (bu Qanunun 4.4.1.2-ci maddəsində göstərilən şəxslər istisna olmaqla) barədə - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) apardığı elektron informasiya sisteminin məlumatları əsasında;

4.4.1.2. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsinə əsasən siyahıya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) məşğul şəxslər barədə - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məcburi dövlət sosial sığorta haqları üzrə sığortada təqdim edilmiş hesabat məlumatlarına uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) apardığı elektron informasiya sisteminin məlumatları əsasında;

4.4.2. bu Qanunun 4.1.3-cü maddəsində göstərilən sahibkarlar, 4.1.2-ci, 4.1.4-cü, 4.1.5-ci və 4.1.7-ci maddələrində göstərilən məşğul şəxslər barədə - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məcburi dövlət sosial sığorta haqları üzrə sığortada təqdim edilmiş hesabat məlumatlarına uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) apardığı elektron informasiya sisteminin məlumatları əsasında;

4.4.3. bu Qanunun 4.1.3-cü maddəsində göstərilən ailə kəndli təsərrüfatının üzvləri barədə - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məcburi dövlət sosial sığorta haqları üzrə sığortada təqdim edilmiş hesabat məlumatlarına uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) apardığı elektron informasiya sisteminin məlumatları əsasında;

4.4.4. bu Qanunun 4.1.3-cü maddəsində göstərilən mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olan məşğul şəxslər barədə - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) apardığı elektron informasiya sisteminin məlumatları əsasında;

2.2. 4.4.5-ci, 4.4.6-cı, 4.4.7-ci, 4.4.9-cu, 4.5-ci və 4.6-cı maddələr ləğv edilsin;

2.3. 4.4.8-ci maddədə “orqan (qurum) tərəfindən yaradılan qurumun” sözləri “orqanın (qurumun)” sözləri ilə əvəz edilsin;

2.4. 4.4.10-cü maddədə “məlumatları əldə etdikləri tarixdən ən gec 1 (bir) ay müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) kağız dəyişicilərdə təqdim etdikləri” sözləri çıxarılsın;

2.5. 4.7-ci maddə aşağıdakı redaksiyada verilsin:
“4.7. Bu Qanunun 4.4.10-cü maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) bu Qanunun 4.1.8-ci maddəsində nəzərdə tutulmuş məşğul şəxslərə dair məlumatları əldə etdiyi gündən ən gec 1 (bir) ay müddətində kənd təsərrüfatına yararlı torpaq payı olan məşğul şəxslər barədə - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) apardığı elektron informasiya sisteminin məlumatları əsasında;

2.6. 2.3.1-ci maddəyə “əmək birjalrı” sözlərindən əvvəl “elektron” sözü əlavə edilsin.

2.7. 2.3.1-cü maddəyə “monitorinqini” sözdündən sonra “(o cümlədən elektron monitorinqini)” sözləri və aşağıdakı məzmununda ikinci cümlə əlavə edilsin:

“Özünüməşğulluğa cəlb olunmuş şəxs müqavilə müddətində fəaliyyəti ilə bağlı, o cümlədən ona verilmiş əmlakda məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sistemində daxil etməlidir.”

14. 25.2-ci maddədən, lakin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən minimum aylıq əməkhaqqından az” sözləri çıxarılsın.

15. 25.2-ci maddədən, lakin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən minimum aylıq əməkhaqqından az” sözləri çıxarılsın.

16. 25.2-ci maddədən, lakin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən minimum aylıq əməkhaqqından az” sözləri çıxarılsın.

17. 25.2-ci maddədən, lakin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən minimum aylıq əməkhaqqından az” sözləri çıxarılsın.

18. 25.2-ci maddədən, lakin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən minimum aylıq əməkhaqqından az” sözləri çıxarılsın.

19. 25.2-ci maddədən, lakin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən minimum aylıq əməkhaqqından az” sözləri çıxarılsın.

20. 25.2-ci maddədən, lakin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən minimum aylıq əməkhaqqından az” sözləri çıxarılsın.

21. 25.2-ci maddədən, lakin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən minimum aylıq əməkhaqqından az” sözləri çıxarılsın.

22. 25.2-ci maddədən, lakin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən minimum aylıq əməkhaqqından az” sözləri çıxarılsın.

23. 25.2-ci maddədən, lakin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən minimum aylıq əməkhaqqından az” sözləri çıxarılsın.

24. 25.2-ci maddədən, lakin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən minimum aylıq əməkhaqqından az” sözləri çıxarılsın.

25. 25.2-ci maddədən, lakin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən minimum aylıq əməkhaqqından az” sözləri çıxarılsın.

26. 25.2-ci maddədən, lakin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən minimum aylıq əməkhaqqından az” sözləri çıxarılsın.

27. 25.2-ci maddədən, lakin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən minimum aylıq əməkhaqqından az” sözləri çıxarılsın.

28. 25.2-ci maddədən, lakin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən minimum aylıq əməkhaqqından az” sözləri çıxarılsın.

29. 25.2-ci maddədən, lakin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən minimum aylıq əməkhaqqından az” sözləri çıxarılsın.

30. 25.2-ci maddədən, lakin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən minimum aylıq əməkhaqqından az” sözləri çıxarılsın.

31. 25.2-ci maddədən, lakin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən minimum aylıq əməkhaqqından az” sözləri çıxarılsın.

32. 25.2-ci maddədən, lakin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən minimum aylıq əməkhaqqından az” sözləri çıxarılsın.

33. 25.2-ci maddədən, lakin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən minimum aylıq əməkhaqqından az” sözləri çıxarılsın.

34. 25.2-ci maddədən, lakin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən minimum aylıq əməkhaqqından az” sözləri çıxarılsın.

35. 25.2-ci maddədən, lakin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən minimum aylıq əməkhaqqından az” sözləri çıxarılsın.

36. 25.2-ci maddədən, lakin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən minimum aylıq əməkhaqqından az” sözləri çıxarılsın.

37. 25.2-ci maddədən, lakin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən minimum aylıq əməkhaqqından az” sözləri çıxarılsın.

38. 25.2-ci maddədən, lakin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən minimum aylıq əməkhaqqından az” sözləri çıxarılsın.

39. 25.2-ci maddədən, lakin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən minimum aylıq əməkhaqqından az” sözləri çıxarılsın.

40. 25.2-ci maddədən, lakin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən minimum aylıq əməkhaqqından az” sözləri çıxarılsın.

41. 25.2-ci maddədən, lakin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən minimum aylıq əməkhaqqından az” sözləri çıxarılsın.

42. 25.2-ci maddədən, lakin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən minimum aylıq əməkhaqqından az” sözləri çıxarılsın.

26. 4.8-ci maddədə “4.4.3-cü, 4.4.8-ci və 4.4.9-cü” sözləri “4.4.2-ci, 4.4.3-cü, 4.4.4-cü və 4.4.8-ci” sözləri ilə əvəz edilsin;

27. 4.9-cü maddədə “4.6-4.8-ci” sözləri “4.7-ci və 4.8-ci” sözləri ilə əvəz edilsin və həmin maddədən, habelə mülkiyyətdə kənd təsərrüfatına yararlı torpaq payı olan şəxslər” sözləri çıxarılsın.

3. 5-ci maddə üzrə:
3.1. 5.4-cü maddədə ikinci halda “elektron” sözü “avtomatlaşdırılmış” sözü ilə əvəz edilsin;

3.2. 5.9.4-cü və 5.11.5-ci maddələrə “erizə” sözdündən əvvəl “elektron” sözü əlavə edilsin;

3.3. aşağıdakı məzmununda 5.10-1-ci maddə əlavə edilsin:
“5.10-1. Bu Qanunun 5.8-ci və 5.10-cü maddələrinə əsasən işəxtararı və ya işsiz kimi qeydiyyatdan müvəqqəti çıxarılmış şəxslərin qeydiyyatı onların elektron müraciəti əsasında həmin maddələrdə nəzərdə tutulan müddətlər bitdiyi halda, müraciət etdiyi gündən sonrakı ayın 1-dən bərpa edilir.”;

3.4. 5.11.6-cı və 5.12.3-cü maddələrdən “ali və orta ixtisas” sözləri çıxarılsın;

3.5. 5.12.5-ci maddəyə “hallar” sözdündən əvvəl “, habelə işsiz və işəxtararı şəxslərin haqqı ödənilən ictimai işlər ilə bağlı əmək mənasibətlərinə xitam verildiyi” sözləri əlavə edilsin.

4. 6-cı maddə üzrə:
4.1. 6.2-ci maddəyə “uzaqlığı” sözdündən sonra “ilə bağlı şərtlər” sözləri əlavə edilsin;

4.2. 6.4.2-ci maddə aşağıdakı redaksiyada verilsin:
“6.4.2. peşə hazırlığından imtina edənlər.”;

5. 10.2.2-ci maddədən “peşəyönümlü və” sözləri çıxarılsın.

6. 11.4-cü maddədə “göndərilmiş” sözü “göndəriş verilmiş” sözləri ilə əvəz edilsin.

7. 18.7-ci maddədə “orqana (quruma) təqdim” sözləri “orqanın (qurumun) elektron informasiya sistemində daxil” sözləri ilə əvəz edilsin.

8. 20.2-ci maddə aşağıdakı redaksiyada verilsin:
“20.2. İşsiz şəxslərin, habelə il ərzində müvafiq inzibati ərazi vahidi üzrə peşə hazırlığına cəlb olunan işsiz şəxslərin 20 faizindən çox olmamaq şərtinə işəxtararı şəxslərin peşə hazırlığı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən ödənilmiş təşkil olunur.”;

9. Aşağıdakı məzmununda 20.2-1-ci və 20.5-ci maddələr əlavə edilsin:
“20.2-1. Bu Qanunun 20.2-ci maddəsi nəzərə alınmaqla, işəxtararı şəxslər peşə hazırlığına ödənilmiş əsaslarla cəlb olunurlar.”;

“20.5. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 24.2-ci maddəsinə və “Peşə təhsili haqqında” Azərbaycan Respublikası Qanununun 9.9-cü maddəsinə uyğun olaraq, peşə hazırlığı işəxtararı və işsiz şəxslərin əlavə təhsili, o cümlədən peşənin öyrənilməsi, ixtisasın artırılması, yenidən hazırlıq, yaşlıların təhsili və digər təhsil istiqamətləri üzrə müvafiq kurslarda altı ayadək müddətdə həyata keçirilir.”;

10. 21-ci maddə üzrə:
10.1. 21.1-ci maddəyə “işsiz” sözdündən sonra “, habelə il ərzində müvafiq inzibati ərazi vahidi üzrə haqqı ödənilən ictimai işlərə cəlb olunan işsiz şəxslərin 20 faizindən çox olmamaq şərtinə işəxtararı” sözləri əlavə edilsin;

10.2. 21.3-cü maddə aşağıdakı redaksiyada verilsin:
“21.3. Haqqı ödənilən ictimai işlərə cəlb olunan işsiz və işəxtararı şəxslərin əməyinin ödənilməsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq həyata keçirilir.”;

10.3. 21.4-cü maddəyə “sığorta vəsaiti” sözlərindən sonra “, habelə qanunla qadağan edilməyən digər mənbələr” sözləri əlavə edilsin.

11. 22.1-ci maddəyə “sığirdərlərinin” sözdündən sonra “, habelə onların valideynlərinin” sözləri əlavə edilsin.

12. 23.1-ci maddəyə “əmək birjalrı” sözlərindən əvvəl “elektron” sözü əlavə edilsin.

13. 24-cü maddə üzrə:
13.1. 24.1.3-cü maddəyə “hazırlanmasında yardım edilməsi” sözlərindən sonra “, o cümlədən təlimlərin keçirilməsi və onların nəticələrinin qiymətləndirilməsi” sözləri əlavə edilsin;

13.2. 24.1.4-cü maddədə “2 (iki)” sözləri “1 (bir)” sözləri ilə əvəz edilsin;

13.3. 24.2-ci maddəyə “monitorinqini” sözdündən sonra “(o cümlədən elektron monitorinqini)” sözləri və aşağıdakı məzmununda ikinci cümlə əlavə edilsin:
“Özünüməşğulluğa cəlb olunmuş şəxs müqavilə müddətində fəaliyyəti ilə bağlı, o cümlədən ona verilmiş əmlakda məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sistemində daxil etməlidir.”

14. 25.2-ci maddədən, lakin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən minimum aylıq əməkhaqqından az” sözləri çıxarılsın.

15. 25.2-ci maddədən, lakin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən minimum aylıq əməkhaqqından az” sözləri çıxarılsın.

16. 25.2-ci maddədən, lakin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən minimum aylıq əməkhaqqından az” sözləri çıxarılsın.

17. 25.2-ci maddədən, lakin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən minimum aylıq əməkhaqqından az” sözləri çıxarılsın.

18. 25.2-ci maddədən, lakin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən minimum aylıq əməkhaqqından az” sözləri çıxarılsın.

19. 25.2-ci maddədən, lakin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən minimum aylıq əməkhaqqından az” sözləri çıxarılsın.

20. 25.2-ci maddədən, lakin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən minimum aylıq əməkhaqqından az” sözləri çıxarılsın.

21. 25.2-ci maddədən, lakin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən minimum aylıq əməkhaqqından az” sözləri çıxarılsın.

22. 25.2-ci maddədən, lakin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən minimum aylıq əməkhaqqından az” sözləri çıxarılsın.

23. 25.2-ci maddədən, lakin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən minimum aylıq əməkhaqqından az” sözləri çıxarılsın.

24. 25.2-ci maddədən, lakin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən minimum aylıq əməkhaqqından az” sözləri çıxarılsın.

25. 25.2-ci maddədən, lakin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən minimum aylıq əməkhaqqından az” sözləri çıxarılsın.

26. 25.2-ci maddədən, lakin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən minimum aylıq əməkhaqqından az” sözləri çıxarılsın.

27. 25.2-ci maddədən, lakin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən minimum aylıq əməkhaqqından az” sözləri çıxarılsın.

28. 25.2-ci maddədən, lakin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən minimum aylıq əməkhaqqından az” sözləri çıxarılsın.

29. 25.2-ci maddədən, lakin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən minimum aylıq əməkhaqqından az” sözləri çıxarılsın.

30. 25.2-ci maddədən, lakin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən minimum aylıq əməkhaqqından az” sözləri çıxarılsın.

31. 25.2-ci maddədən, lakin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən minimum aylıq əməkhaqqından az” sözləri çıxarılsın.

32. 25.2-ci maddədən, lakin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən minimum aylıq əməkhaqqından az” sözləri çıxarılsın.

33. 25.2-ci maddədən, lakin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən minimum aylıq əməkhaqqından az” sözləri çıxarılsın.

34. 25.2-ci maddədən, lakin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən minimum aylıq əməkhaqqından az” sözləri çıxarılsın.

35. 25.2-ci maddədən, lakin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən minimum aylıq əməkhaqqından az” sözləri çıxarılsın.

36. 25.2-ci maddədən, lakin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən minimum aylıq əməkhaqqından az” sözləri çıxarılsın.

37. 25.2-ci maddədən, lakin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən minimum aylıq əməkhaqqından az” sözləri çıxarılsın.

38. 25.2-ci maddədən, lakin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən minimum aylıq əməkhaqqından az” sözləri çıxarılsın.

39. 25.2-ci maddədən, lakin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən minimum aylıq əməkhaqqından az” sözləri çıxarılsın.

40. 25.2-ci maddədən, lakin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən minimum aylıq əməkhaqqından az” sözləri çıxarılsın.

41. 25.2-ci maddədən, lakin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən minimum aylıq əməkhaqqından az” sözləri çıxarılsın.

42. 25.2-ci maddədən, lakin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən minimum aylıq əməkhaqqından az” sözləri çıxarılsın.

43. 25.2-ci maddədən, lakin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən minimum aylıq əməkhaqqından az” sözləri çıxarılsın.

44. 25.2-ci maddədən, lakin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən minimum aylıq əməkhaqqından az” sözləri çıxarılsın.

45. 25.2-ci maddədən, lakin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən minimum aylıq əməkhaqqından az” sö



“MƏN AZƏRBAYCAN ADINDAN ÇIXIŞ EDİRƏM!”

İlham Əliyev BMT-nin tribunasını Azərbaycanın tribunasına çevirdi

Əvvəli 1-ci səh.

- “Ermənistan işğal olunmuş ərazilərdə azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə həyata keçirmişdir”.
- “Ermənistan Xocalı soyqırımını törətmişdir”.
- “Ermənistan işğal olunmuş ərazilərdə beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq qanunsuz məskunlaşdırma siyasəti həyata keçirir”.
- “Ermənistan işğal olunmuş ərazilərdə Azərbaycan xalqına məxsus tarixi və dini abidələri məhv edib”.
- “Ermənistan qoşunların təmas xətti və Ermənistan-Azərbaycan sərhədi boyunca mülki əhalini qəsdən hədəf alır və təxribatlar törədir”.
- “Ermənistan sonuncu təxribat aktını iyul ayında Ermənistan-Azərbaycan sərhədində törətdi. Azərbaycanın Tovuz rayonunun artilleriya atəşinə məruz qalması nəticəsində hərbiçilərimiz və bir mülki şəxsimiz öldürüldü, mülki infrastrukturada ciddi zərər vuruldu”.
- “Ermənistanın baş naziri ATƏT-in Minsk qrupunun həmsədrinin vasitəçiliyi ilə aparılan danışıqların format və mahiyyətini məqsədyönlü şəkildə pozur”.
- “Onun “Qarabağ Ermənistan” bəyanatı danışıqlar prosesində ciddi zərərdir”.
- “O, (Ermənistanın baş naziri - B.S) danışıqlar prosesində

əsaslız şərtlər irəli sürür. Onun Azərbaycana qarşı irəli sürülmüş qəbul edilməz “yeddi şərt” tərəflimizdən rədd edilmişdir”.

“Ermənistanın baş naziri Azərbaycanca qarşı hərbi əməliyyatlarda iştirak etməyə məcbur ediləcək on minlərlə mülki vətəndaşdan ibarət silahlandırılmış mülki könüllülər dəstələrinin yaradılmasını elan etmişdir. Bu, Ermənistan rəhbərliyinin yeni təcavüzkar niyyətini açıq şəkildə nümayiş etdirir”.

“Ermənistanın müdafiə naziri Azərbaycanı “yeni ərazilər uğrunda yeni müharibə” bəyanatları ilə hədələyir”.

“Nasizmin şöhrətləndirilməsi Ermənistanın dövlət siyasətidir”.

“Mənfur nasist general Qaregin Njde milli qəhrəmana çevrilib”.

“Ermənistan bu yaxınlarda təcavüzkar və hücum xarakterli hərbi doktrinə və milli təhlükəsizlik strategiyası qəbul edib. Milli təhlükəsizlik strategiyasında irqçi, şovinist və Azərbaycanca-nofob fikirlər əks olunub”.

İLHAM ƏLİYEVİN DƏYİŞMƏZ PRİNŞİPLƏRİ

İlham Əliyev BMT-nin tribunasından dəyişməz prinsiplərini əks etdirən “Azərbaycan bir qarış tor-

pağını da düşməne güzəştə getməyəcəkdir”, “Azərbaycan öz ərazisində ikinci erməni dövlətinin yaradılmasına yol verməyəcəkdir” mövqeyini də bir daha qətiyyətlə səsləndirdi: “Ermənistan-Azərbaycan münaqişəsi Azərbaycanın ərazi bütövlüyünün çərçivəsində və BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həll edilməlidir”.

Bunları söyləməklə İlham Əliyev əslində dünya ictimaiyyətinə iki mesajını da çatdırdı: “Təcavüzkar ritorika və təxribatlar Ermənistanın Azərbaycanca qarşı yeni təcavüzə hazırlaşdığını nümayiş etdirir”.

“Biz BMT-ni və beynəlxalq ictimaiyyəti Ermənistanı növbəti hərbi təcavüzdən çəkindirməsinə dəvət edirik”.

Bu xəbərdarlıqlar düşmənin başlayacağı yeni müharibə qorxusundan doğmurdu!

Əksinə, güclü dövlətə, orduya arxalanan Ali Baş Komandanın ultimatumu sayıla bilər!

Həm də sabah düşmən qoşunlarını torpağımızdan hərbi vasitələrlə qovub çıxaranda bizə “Münaqişənin sülh yolu ilə həllindən başqa variant yoxdur” çağırışını etməyin” xəbərdarlığı idi!

Bu gün xalqına, ordusuna, Türkiyə kimi dostuna və qardaşına arxalanan İlham Əliyev ən qətiyyətli addımlar atmaq niyyətindədir!

Və bunu heç kəsden gizlətmir!



Bəli, Azərbaycan torpaqlarının işğaldan azad olunmasına xidmət edən müharibəyə tam hazırdır!

Bu istək əslində Azərbaycan xalqının müqəddəs arzusu və istəyidir!

Xalq bu yolda öz rəhbəri və Ali Baş Komandanı ətrafında yumruq kimi birləşib!

Həmişə çox gözəl anlayır ki, bu niyyəti ancaq cənab İlham Əliyev qərarə çevirə bilər!

Yalnız İlham Əliyev! Odur ki, xalq öz Prezidentini sevir, ona arxalanır, müdafiə edir, ümid və inamla baxır!

SON XƏBƏRDARLIQ

İLHAM ƏLİYEV ARTIQU MÜHARİBƏNİN QAÇILMAZ OLDUĞUNU BÖYAN ETMƏKLƏ:

- mənəsis və Ermənistanın iltəatçıqlarının əsiri olan danışıqlara...
- “Qarabağ Ermənistanıdır” sərsəmləməsinə...
- “yeni müharibə, yeni ərazilərin işğalı” hədəsinə;
- Dağlıq Qarabağı Ermənistanla birləşdirmək cəhdinə...

Azərbaycana məxsus təbii sərvətlərin sistemli şəkildə talanına...

Azərbaycan torpaqlarında xaricdən gətirilən erməni ailələrinin və terrorçuların yerləşdirilməsinə...

Azərbaycan xalqına məxsus dini, mədəni və tarixi abidələrin məhvə, yer adlarının dəyişdirilməsinə və ərazilərin erməniləşdirilməsinə son qoyan...

İşğaldakı torpaqları faşistpərəst qüvvələrdən və terrorçulardan təmizləyən...

VƏTƏN MÜHARİBƏSİNƏ TAM HAZIR OLDUĞUMUZUN ANON-SUNU VERDİ!

İndi hər şey aqressivləşən Ermənistanın, 28 ildir sülyarətə missiyanı adı ilə baş qatan ATƏT-in Minsk qrupundan, qətnamələri kağız üzərində qalan BMT Təhlükəsizlik Şurasından asılıdır!

Bütün dünya bilir: İlham Əliyev sözünün sahibidir!
İlham Əliyev dəyişməzdir!
Budəfəki xəbərdarlığını isə BMT-nin tribunasından etdi!

Bəxtiyar SADIQOV

İlham Əliyevin prinsipial mövqeyi və yeganə şərti dəyişməzdir

Azərbaycan Prezidenti BMT-ni və beynəlxalq ictimaiyyəti Ermənistanı növbəti hərbi təcavüzdən çəkindirməyə çağırırdı

Əvvəli 1-ci səh.

BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş dörd qətnaməsi Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan torpaqlarından tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Təəssüf ki, Ermənistan hələ də bu qətnamələrə məhəl qoymur.

Bu azmış kimi, Ermənistan işğal olunmuş ərazilərdə beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq qanunsuz məskunlaşdırma siyasəti həyata keçirir, qoşunların təmas xətti və Ermənistan-Azərbaycan sərhədi boyunca təxribatlar törədir.

Təcavüzkar planlarının nəticəsi düşmən üçün ağır olacaq

Prezident dövlət və hökumət başçıların diqqətinə çatdırdı ki, Ermənistanın baş naziri ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqların format və mahiyyətini məqsədyönlü şəkildə pozur. Paşinyanın “Qarabağ Ermənistanıdır” bəyanatı isə danışıqlar prosesinə ciddi zərərdir: “O, danışıqlar prosesində əsaslız şərtlər irəli sürür. Onun Azərbaycana qarşı irəli sürülmüş qəbul edilməz “yeddi şərt” tərəflimizdən rədd edilmişdir. Sülhə nail olunması üçün bizim yeganə şərtimiz var. Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal edilmiş bütün ərazilərindən çıxarılmalıdır. Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi olaraq tanıyır”.

Cənab İlham Əliyev Ermənistanın baş nazirinin digər təxribatçı əməllərini də diqqətə çatdırdı. Dedi ki, N.Paşinyan Azərbaycana qarşı hərbi əməliyyatlarda iştirak etməyə məcbur ediləcək on minlərlə mülki vətəndaşdan ibarət silahlandırılmış mülki könüllülər dəstələrinin yaradılmasını elan edib. Bu, Ermənistan rəhbərliyinin yeni təcavüzkar niyyətini açıq şəkildə nümayiş etdirir. Ermənistanın müdafiə naziri Azərbaycanı “yeni ərazilər uğrunda yeni müharibə” bəyanatları ilə hədələyir. Bu da onu təsdiq edir ki, Ermənistan Azərbaycana qarşı müharibəyə, təcavüzə hazırlaşır: “Təcavüzkar ritorika və təxribatlar Ermənistanın Azərbaycanca qarşı yeni təcavüzə hazırlaşdığını nümayiş etdirir. Təxribatların baş verməsinə və gərginliyin artırılmasına görə məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”.

Bütün bunlara görə BMT-ni və beynəlxalq ictimaiyyəti Ermənistanın növbəti hərbi təcavüzdən çəkindirilməsinə dəvət edən Prezident bir daha Azərbaycanın dəyişməz mövqeyini işğalçılara, onun havadarlarına çatdırdı. Prezident bəyan etdi ki, Ermənistan-Azərbaycan münaqişəsi ölkəmizin ərazi bütövlüyü çərçivəsində və BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həll edilməlidir.

Xatırladaq ki, sentyabrın 19-da Heydər Əliyev adına Bakı dərindən özüllər zavodunda “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimindən sonra televiziya kanallarına müsahibə verən cənab İlham Əliyev son hadisələrə görə Ermənistanın terrorçu hakimiyyətinə növbəti xəbərdarlığını ünvanlamışdı. Ali Baş Komandan bəyan etmişdi ki, işğalçının bu təxribatları davam etsə, əlbəttə ki, Azərbaycan öz siyasətinə yenidən baxacaq: “Bir daha demək istəyirəm və onlara xəbərdarlıq etmək istəyirəm ki, əgər öz çirkin planlarından əl çəkəməsələr, onlar üçün nəticələr çox ağır olacaq”.

Rəşad BAXŞƏLİYEV,
“Azərbaycan”

Azərbaycan indiyədək dünyanın ən ali təşkilatı olan BMT səviyyəsində bir neçə dəfə möhtəşəm uğura imza atıb. 2012-2013-cü illərdə respublikamızın 155 dövlətin dəstəyini qazanaraq bu təşkilatın Təhlükəsizlik Şurasının (TŞ) üzvü kimi təmsil olunması, Prezident İlham Əliyevin sədrliyi ilə TŞ-nin yüksək səviyyəli iclasının keçirilməsi Azərbaycanın tarixi və diplomatik nailiyyətləri idi. Bütün bunlar həm də dövlətimizin rəhbərinin yüksək beynəlxalq nüfuzunun göstəricisi kimi tarixə düşüb.

Qlobal miqyasda yüksək ehtiram və siyasi imicini təzahürü

BMT Baş Assambleyasının 75-ci Sessiyası çərçivəsində sentyabrın 21-də keçirilən BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclas bir daha Prezident İlham Əliyevin qlobal miqyasda dərin hörmətə və yüksək siyasi imicə malik liderlərdən olduğunu göstərdi. Belə ki, 182 ölkə arasında Azərbaycanın dövlət başçısının sayca altıncı çıxışı etməsi Prezident İlham Əliyevə həm Azərbaycanın dövlət başçısı, həm də Qoşulmama Hərəkatının sədri kimi beynəlxalq səviyyədə göstərilən ehtiram və etimadın təzahürü idi. Bəli, Azərbaycan Prezidenti bu dəfə təqdim etdiyi, həm də dünyanı ikinci ən böyük təşkilatı - 120 dövlətin üzvü olduğu Qoşulmama Hərəkatını təmsil edirdi.

Azərbaycan ərazilərini işğalını davam etdirən Ermənistan üçün bu gün əsas moqamlardan biri Dağlıq Qarabağ münaqişəsi ətrafında mövcud status-kvonun qorunub saxlanılmasıdır.

Elə bu da münaqişənin sülh yolu ilə həllini mümkünləşdirir. Azərbaycanın mövqeyi bundan ibarətdir ki, mövcud status-kvo davam edə bilməz, danışıqlar prosesində substantiv nəticələr əldə olunmalıdır. Yeni, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq normaları əsasında, ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır.

Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycan öz prinsipial mövqey-

Uğurla reallaşan qlobal liderlik missiyası

Qeyd edək ki, digər təşkilatlarla müqayisədə Azərbaycanın Qoşulmama Hərəkatında üzvlüyü nisbətən yenidir. Respublikamızın Qoşulmama Hərəkatına 2011-ci ildə tamhüquqlu üzv olmaq qərarını verib. Üzvlüyə nisbətən qısa müddət ərzində Bakı özünün müstəqil və qətiyyətli xarici siyasəti, üzv dövlətlərlə tərəfdaşlıq prinsiplərinə əsaslanan münasibətləri sayəsində təsəvvür daxilində böyük nüfuz və etimad qazanıb. Buna görədir ki, Hərəkatda üzv ölkələrin dövlət və hökumət başçıların 18-ci Zirvə toplantısı Bakıda keçirilib, sədrlik isə Azərbaycana keçib.

Sədrliyin ölkəmizə keçməsi Prezident İlham Əliyevin müdrik və uzaqgörən siyasətinin məntiqi nəticəsidir. Bu siyasət Azərbaycan xalqının milli mənafeələri, müxtəlif diqlər və mədəniyyətlər arasında dialoq, dünyada sülh və sabitliyin bərqərar olunmasına töhfə verməklə dövlətlərarası qarşılıqlı hörmət və anlaşmanın, habelə əməkdaşlığın təşviq edilməsi üzərində qurulub. Reallıq ondan ibarətdir ki, Azərbaycan hərəkatda sədrliyi ilə fəaliyyətini Bandunq prinsipləri üzərində quracaq. Bütün ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörməti, dövlətlərin daxili işlərinə qarışmamağı, qarşılıqlı maraqların qorun-

ması və əməkdaşlığın təşviqini ehtiva edən bu məsələlər Azərbaycanın xarici siyasətinin təməl prinsipləri ilə də üst-üstə düşür.

Azərbaycan Prezidenti BMT Baş Assambleyasının gündəliyinin formalaşmasına nail olur

Çoxtərəfli diplomatiyanın təşviq edilməsi, üzv dövlətlər arasında əməkdaşlığın və həmrəyliyin gücləndirilməsi İlham Əliyev tərəfindən Azərbaycanın Qoşulmama Hərəkatında rəhbərliyinin prioritetlərindən biri kimi müəyyən edilib. Azərbaycan Prezidenti Qoşulmama Hərəkatına sədrliyi layiqinə həyata keçirir, yüksək beynəlxalq siyasi nüfuzu ilə təşkilatı qlobal problemlərlə mübarizədə uğurlu səfərbər edir. Hələ may ayında Prezident İlham Əliyev təşəbbüsü ilə hərəkatın “COVID-19-a qarşı birlikdəlik” mövzusunda Zirvə görüşünün keçirilməsi bunu təsdiq edir.

Lakin dövlət başçısı bununla kifayətlənmədi və yəndə də özünün siyasi nüfuzu ilə Qoşulmama Hərəkatının sədri kimi bir ilin iyul ayında BMT Baş Assambleyasının Xüsusi sessiyasının keçirilməsinə nail ol-

du. 130-a qədər dövlət tərəfindən Qoşulmama Hərəkatının sədri statusunda Prezident İlham Əliyevin BMT Baş Assambleyasının Xüsusi sessiyasının keçirilməsi barədə təşəbbüsünün dəstəklənməsi dövlətimizin rəhbərinin yüksək beynəlxalq nüfuzunun növbəti təcəssümü kimi tarixi hadisədir. Bu təşəbbüsün dəstəklənməsi həm də onu göstərdi ki, İlham Əliyev Qoşulmama Hərəkatının sədri kimi qlobal səviyyədə özünün liderlik missiyasını qətiyyətlə və müvəffəqiyyətlə həyata keçirir. Dünya dövlətlərinin üçdə ikisini əhatə edən bir təsisatə uğurlu rəhbərliyi ilə İlham Əliyev BMT Baş Assambleyasının gündəliyinin formalaşmasına nail olur.

BMT Baş Assambleyasının nüfuzuna əsasən, ehtiyac duyulduğu təqdirdə xüsusi sessiyalar keçirə bilər. Belə sessiyalar BMT Təhlükəsizlik Şurasının və ya BMT-ye üzv ölkələrin çox hissəsini nüfuzlandırma əsasında Baş katib tərəfindən çağırılır. BMT yaranandan indiyə qədər Baş Assambleyanın qlobal problemlərlə bağlı məhdud sayda xüsusi sessiyaları çağırılıb. İlham Əliyevin təşəbbüsü ilə çağırılan Xüsusi sessiyanın BMT tarixində sayca 31-ci olması bunu təsdiq edir.

Rəşad CƏFƏRLİ,
“Azərbaycan”

İlham Əliyev Ermənistan hakimiyyətini növbəti dəfə ifşa etdi

İşğalçı ölkədə döyüşə indi qocalar və qadınlar göndərir

yindən bir addım da olsun geri çəkilməyəcək. Elə BMT Baş Assambleyasının sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasında videoformatda çıxışı zamanı Prezident İlham Əliyev növbəti dəfə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mühüm bəyanatlar verdi.

Azərbaycan Prezidenti bildirdi ki, Ermənistanın baş naziri ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqların format və mahiyyətini məqsədyönlü şəkildə pozur. Onun “Qarabağ Ermənistanıdır” bəyanatı danışıqlar prosesinə ciddi zərərdir.

Əksər beynəlxalq təşkilatların Azərbaycanın ərazi bütövlüyünü tanıması haq-

qında qərar və qətnamələri var. Amma bunların heç biri icra olunmur. Çünki bu gün Avropa təşkilatları, ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistanın danışıqlarda qeyri-konstruktiv mövqeyi nümayiş etdirməsinə, status-kvonun qorunub saxlanılması üçün irad bildirir.

Halbu ki Ermənistan, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri başda olmaqla, digər beynəlxalq qurumların qərar və qətnamələrini də icra etməyərək onlardan boyun qaçıdır. Eyni zamanda Ermənistan ATƏT-in Minsk qrupunun həmsədrlərinin bəyanatında əks olunmuş status-kvonun saxlanılmasına yol-

verilməzliyi, hərbi əməliyyatlardan çəkinməsi və münaqişənin sülh yolu ilə həlli təkliflərini də nəzərə almir.

Onu da qeyd edək ki, bu gün ordusunun səksi heyətə kompleksləşdirilməsində ciddi problem yaşayan Ermənistan vəziyyətdən çıxış yolunu xaricdə yaşayan erməniləri hərbi qulluğa cəlb etməkdə, könüllülər dəstələr yaratmaqda görür. Buna görə də işğalçı ölkədə “xalq ordusu”nun formalaşdırılması cəhd edilir. Ölkədə bunun qanunvericilik əsasında yaradılmasına da başlanılıb. Ermənistanın cəhdə tərtibdiyi sonuncu təxribatlar zamanı bir daha aydın oldu ki, bu ölkənin ordusunun döyüş qabiliyyəti lazımi səviyyədə deyil. Ona görə də yeni qanunda könüllülərin orduya cəlb olunma-

sı məsələsi aktuallaşdırılır və düşünülür ki, bu şəkildə ordunu gücləndirmək olar.

Paşinyan vətəndaşları könüllülər dəstəsinə yığmaq kampaniyasına güclü start vermək və Azərbaycan torpaqlarını işğal etməyə naminə heç nəyi əsirgəmədiyini əhaliyə göstərmək üçün heyat yoldaşı A.Akopyanın rəmzi olaraq qoşunların təmas xəttinə göndərib. A.Akopyan könüllülər dəstəsinə birinci olaraq yazılmaqla Azərbaycan döyüş mövqələrinə və dinc sakinlərinin yaşadığı kəndlərinə birinci olaraq atəş açmaqla könüllülər dəstəsinə başçılıq edir. Bu həm də o deməkdir ki, əgər baş nazir qadınları müharibəyə göndərməyə məcbur olubsa, deməli, kişilərə çox

da ümid etmir. Bir sözlə, təlim yerlərindən çəkilmiş şəxslər həm Paşinyanın inqilabi diktaturasının, həm də Ermənistanın hərbi təcavüzünün mahiyyətini sübut edir. Əgər Ermənistan qadınlar da müharibəyə hazırlaşarsa, bu ölkənin sülh istəməsinə necə inanmaq olar?

Bəli, tərroru dövlət siyasəti səviyyəsinə qaldıran Ermənistan mövcud davranışı ilə Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həlli istiqamətində bütün imkanlarını üzərindən xətt çəkir. Bu isə münaqişənin hərbi həllini qaçılmaz edir. Məhz bu reallıq Azərbaycan Prezidenti tərəfindən növbəti dəfə BMT tribunasından dünya ictimaiyyətinin diqqətinə çatdırıldı.

Elçin CƏFƏROV,
“Azərbaycan”

BMT Təhlükəsizlik Şurasında islahatların aparılması zamanın tələbidir

Azərbaycan xarici siyasətdə BMT ilə əlaqələrin inkişafına mühüm önəm verir. Bununla yanaşı, ölkəmiz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamənin hər zaman diqqətə saxlayır və onların həyata keçirilməsində işlək mexanizmin yaradılmasını ümde məsələ kimi irəli sürür.

BMT-nin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamələri 27 il əvvəl qəbul olunsada da, hələ də icra olunmayıb. Halbu ki öten müddətdə təşkilatın digər qərarları vaxtında icra olunub. Azərbaycana qarşı bu haqsızlıq təəssüf doğurmaqla yanaşı, ölkə ictimaiyyətinə dünyanı bu mötəbər təşkilatna etimadla azaldır. Azərbaycan tərəfi dəfələrlə bu məsələni gündəliyə gətirib və qərarların dərhal icra olunması üçün BMT-də islahatların keçirilməsinin zəruriliyini bildirib.

Bütövlükdə İlham Əliyevin çıxışı bir daha təsdiq etdi ki, Azərbaycan Prezidenti BMT Baş Assambleyasından sonra dünya dövlətlərinin təmsil olunduğu ən böyük siyasi təsisat olan Qoşulmama Hərəkatına sədrliyi uğurla icra edir. Ən əsası Azərbaycan Prezidenti nüfuz və siyasi işgüzarlığı ilə həm rəhbər olduğu hərəkatı qlobal problemlərin həllinə səfərbər edir, həm də BMT-nin fəaliyyətinə layiqli töhfə verir.



Ermənistan öz təcavüzkar, avantürüst siyasətindən əl çəkməlidir

“Ermənistan tərəfinin yenidən cəbhənin Tovuz rayonu istiqamətində təcavüzü nəticəsində Azərbaycan Ordusu bir şəhid verdi. Bu, bizim üçün olduqca ağırdır, çünki hər bir şəhid torpağa tapşırılanda həmin əğrı-acını xalq olaraq hamımız hiss edirik. Düşmənin son aylar ərzində cəbhədə yenidən fəallaşması bizi bir daha əmin edir ki, Ermənistan hakimiyyəti heç vaxt öz işğalçılıq siyasətindən geri durmayacaq”.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclis Sədrinin müavini Adil Əliyev bildirib.



Yətdə güclü Azərbaycan Ordusunun qarşısına onlar əhli adamları çıxarırlar. Bu isə o deməkdir ki, insan həyatının onlar üçün heç bir əhəmiyyəti yoxdur. Belə olmasaydı, cəmi 2 ay bundan əvvəl Tovuz rayonunda törətdikləri təcavüz zamanı 76 yaşlı vətəndaşımızı qətlə yetirmədilər. Bu təcavüz zamanı üzlaşdıqları məğlubiyyəti riyakar hakimiyyət öz millətinə qələbə deyə təqdim edib. Təbii ki, belə olan halda sual olunur ki, əgər qələbə qazanmışsınız, niyə gedib Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına yalvarırsınız?

Bu gün Azərbaycanın güclü rəhbəri və ordusu var. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ermənistanın hərətə keçirdiyi siyasətlə bağlı sətə mövqedədir. Sentyabrın 21-də Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 75-ci sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasda 182 ölkə arasında 6-cı olaraq çıxış edən dövlətimizin başçısı İlham Əliyev bir daha dünyanın diqqətinə çatdırdı ki, “Ermənistanın baş naziri ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqların format və mahiyyəti ni məqsədyönlü şəkildə pozur. Onun “Qarabağ Ermənistanı” bəyanatı danışıqlar prosesinə ciddi zərbədir və o, danışıqlar prosesində əsassız şərtlər irəli sürür. Onun Azərbaycanca qarşı irəli sürülmüş qəbul edilmiş “yeddli şərti” tərifiməzən rədd edilmişdir və sülhə nail olunması üçün bizim yeganə şərtimiz var. Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal edilmiş bütün ərazilərindən çıxarılmalıdır! Bütün dünya Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsi olaraq tanıyır!”

Ermənistan tərəfi başa düşür ki, Azərbaycan müharibəni də, diplomatıyanı da bəyənəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsipləri ilə yanaşı, öz tarixinə sadıq qalaraq mərdcəsinə həyata keçirir. Belə bir vəziyyətdə Ermənistanın hərətə keçməsi, Azərbaycanın müharibəni davam etdirməsinə səbəb olmur. Ermənistanın hərətə keçməsi, Azərbaycanın müharibəni davam etdirməsinə səbəb olmur. Ermənistanın hərətə keçməsi, Azərbaycanın müharibəni davam etdirməsinə səbəb olmur.

Paşinyan hakimiyyətə gəldiyi zaman ordumuzun silahlı birləşmələri tərəfindən həyata keçirilən uğurlu Gümrüq emaliyatının çox da qəbul edilməsinə səbəbi isə təkə Ermənistan rəhbərliyinə vaxtın verilməsi yox, eyni zamanda Azərbaycanın daim hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normalarına riayət etməsi, münəqışlərin həlli yolu kimi müharibəni qəbul etməməsi və sülhün tərəfində olmasının əyani sübutu idi.

Lakin Nikol Paşinyan az bir müddətdən sonra siyasətdə böyük dəyişiklik etdi və yalvarıcı diplomatiya dilindən uzaqlaşaraq müharibəyə meyilli siyasət yürütdü. O, özündən əvvəl bu siyasətə həyata keçirilən sənədlərin sonrakı nəticə olduğunu görürdü, lakin belə məlum olur ki, bundan özüne bir nəticə çıxarmamışdır. Oks halda ordunun silahlandırılmasını həyata keçirmək, habelə qadınları hərbi təlimlərə cəlb etməklə yanaşı, “Müdafiə haqqında” qanuna dəyişiklik etməklə 70 yaşadək olan əhli insanları belə silahlandırmağa cəhd etməzdi.

Ermənistan tərəfi başa düşür ki, Azərbaycan müharibəni də, diplomatıyanı da bəyənəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsipləri ilə yanaşı, öz tarixinə sadıq qalaraq mərdcəsinə həyata keçirir. Belə bir vəziyyətdə Ermənistanın hərətə keçməsi, Azərbaycanın müharibəni davam etdirməsinə səbəb olmur. Ermənistanın hərətə keçməsi, Azərbaycanın müharibəni davam etdirməsinə səbəb olmur. Ermənistanın hərətə keçməsi, Azərbaycanın müharibəni davam etdirməsinə səbəb olmur.

“Əsrin müqaviləsi” müstəqil inkişaf yolumuzda dönüş nöqtəsidir

Tarixi həqiqətdir ki, ölkəmizin hərtərəfli inkişafını bünövrəsini təşkil edən “Əsrin müqaviləsi”nin imzalanması asan başa gəlməmişdir. Xarici neft şirkətlərinin Azərbaycan neftinə marağı 1989-cu ildən başla da, müstəqilliyin ilk illərində ölkədə siyasi, iqtisadi, sosial, hüquqi, institusional xarakterli risklərin və xarici təhdidlərin mövcudluğu neft sənayinin imzalanması qarşısında ciddi maneələr törədirdi.

Bələ ki, 1991-1993-cü illərdə Azərbaycanın müharibə şəraitində olması, bir milyondan çox qaçqın və məcburi köçkünlün problemləri ilə üzleşməsi, idarəetmədə sərşətəsiz insanların geniş şəkildə təmsil olunması, mövcud iqtisadi institutların olduqca səmərəsiz fəaliyyət göstərməsi, keçmiş ittifaq ölkələri ilə ticarət-iqtisadi əlaqələrin zəifləməsi nəticəsində ölkə iqtisadiyyatında böhran dərinləşmiş, sosial-iqtisadi vəziyyət kəskin sürətdə pisləşmişdir. Bundan əlavə, ölkə daxilində silahlı qarşıdurma, vətəndaş müharibəsi, qardaş qanının axılması hərbi-siyasi xaosa gətirib çıxarmışdır. Bir sözlə, olduqca qeyri-əlvərişli və təhlükəli böhran, problemlər və risklər şəraitində ölkəmiz yenidən bərpa edilmiş müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qalmışdır və Azərbaycan beynəlxalq biznes fəaliyyəti qurmaq, xarici sərmayəni ölkə iqtisadiyyatına cəlb etmək nöqtəy-nəzərdən ən çox riskli ölkələr sırasındə yer alırdı.

O dövrdə ölkənin sosial-iqtisadi vəziyyətinin qısa müddətdə dirçəldilməsinə və müstəqilliyinin möhkəmləndirilməsinə yeganə yolu kimi təbii sərvətimiz olan karbonhidrogen resurslarının hasil edilməsi və dünya bazarına ixrac edilməsi çıxış edirdi ki, bu da irihəmkə xarici investisiyaların, xarici texnologiya və yüksəkixtisaslı kadrların ölkə iqtisadiyyatına cəlb edilməsinə həyatı vacib məsələyə çevirirdi. Bu baxımdan ölkənin düşüdüğü böhranlı və riskli vəziyyətdə xarici investitorları inandırmaq, onlarla milli maraqlara cavab verən səziş şərtlərini razılaşdırmaq böyük siyasi uzaqqörənlik və sərşətəsiz, idarəetmə təcrübəsi və bacarığı tələb edirdi. Təsəşüf hissi ilə qeyd etmək lazımdır ki, 1991-1993-cü illərdə hakimiyyətdə təmsil olunan insanların siyasi savadsızlığı və sərşətəsizliyi, hətta bir çox hallarda şəxsi maraqları milli maraqlardan üstün tutması səbəbindən xarici investitorlarla razılaşma əldə olunmadı.

Məhz xalqın təkiddə tələbi ilə siyasi hakimiyyətə gəldikdən sonra Ümmumillii Lider Heydər Əliyev çoxsaylı çətinliklərə baxmayaraq, danışıqlar prosesinə yeni nəfəs və xüsusi dinamika gətirdi. Çətinliklərin bir hissəsi yuxarıda qeyd etdiyimiz böhran şəraitli ilə yanaşı, neftin ixrac infrastrukturunun mövcud olmaması ilə bağlı idisə, digər hissəsi müəyyən xarici qüvvələrin təzyiqləri və təhdidləri ilə əlaqədar idi. Şübhəsizdir ki, bu təhdidlərin əsas məqsədi əlvərişli geostrateji mövqedə yerləşən Azərbaycanı daim əsli vəziyyətdə və təsir dairəsində saxlamaq, onun iqtisadi müstəqilliyinin möhkəmlənməsinə xidmət edən istenilən layihələrin reallaşdırılmasına mane olmaq idi. Səziş imzalanması ərfəsində və ondan sonrakı illərdə də bu təhdidlər özüünü xüsusilə Xəzər dənizinin statusu probleminin ortaya atılmasında, ixrac boru kəmərlərinin çəkiləşinə əngəllərini yaradılmasında, dövlətimizin başçısına qarşı sui-qəsd planlarının, dövlət çevriliş cəhdlərinin hazırlanmasında, ölkə daxilində terrorun və separatçılığın dəstəklənməsində bürzə verirdi. Bütün bu təhdidlərlə və risklərlə yanaşı, idarəetmədə sərşətəsiz insanların geniş şəkildə təmsil olunması, mövcud iqtisadi institutların olduqca səmərəsiz fəaliyyət göstərməsi, keçmiş ittifaq ölkələri ilə ticarət-iqtisadi əlaqələrin zəifləməsi nəticəsində ölkə iqtisadiyyatında böhran dərinləşmiş, sosial-iqtisadi vəziyyət kəskin sürətdə pisləşmişdir. Bundan əlavə, ölkə daxilində silahlı qarşıdurma, vətəndaş müharibəsi, qardaş qanının axılması hərbi-siyasi xaosa gətirib çıxarmışdır. Bir sözlə, olduqca qeyri-əlvərişli və təhlükəli böhran, problemlər və risklər şəraitində ölkəmiz yenidən bərpa edilmiş müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qalmışdır və Azərbaycan beynəlxalq biznes fəaliyyəti qurmaq, xarici sərmayəni ölkə iqtisadiyyatına cəlb etmək nöqtəy-nəzərdən ən çox riskli ölkələr sırasındə yer alırdı.

Xüsusi qeyd olunmalıdır ki, “Əsrin müqaviləsi”nin imzalanması sonralar 19 ölkəni təmsil edən 41 neft şirkəti ilə daha 35 səziş imzalanmasında həlledici əmi oldu. Eyni zamanda sözügedən müqavilə Azərbaycan Avropa və Asiyayı birləşdirən nəhəng transkontinental neft-qaz layihələrinə əsə atmasına səbəb oldu ki, bununla da ölkəmiz mühüm əhəmiyyət kəşb edən beynəlxalq enerji qovşağına çevrildi. Nəhəng transmilli enerji layihələri olan Bakı-Novorossiysk, Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan neft ixracı boru kəmərləri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, “Cənub qaz dəhlizi” və onun tərkib hissəsi olan “Sahəndiz 2” layihəsi, Cənub Qafqaz Boru Kəməri, TANAP qaz ixrac kəməri, yekunlaşmaqda olan TAP qaz ixrac kəməri dünyanı enerji xəritəsinə dəyişməklə Avropanın enerji təhlükəsizliyində mühüm əhəmiyyət kəşb edən layihələr kimi uzun müddət ölkəmizə milyardlarla valyuta gəlirlərinin daxil olmasını təmin edəcək, Azərbaycanın yaxın coğrafiya üçün, xüsusilə Avropa və Mərkəzi Asiya ölkələri üçün strateji əhəmiyyətini daha da yüksəldəcəkdir.

Həqiqətdə də, “Əsrin müqaviləsi”nin imzalanması ilə milli maraqlarımıza və dövrün reallıqlarına tam cavab verən yeni neft strategiyasının təməlinin qoyulması və reallaşdırılması müstəqil inkişaf yolumuzda dönüş nöqtəsidir və möhkəm platforma yaratmaq, ölkəmizin siyasi, iqtisadi və sosial inkişafında həyatı vacib əhəmiyyətə malik olan hadisə kimi müstəqillik tarixində zərərli mətəbətə əbədi həkk olundu. Cənub Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Bizim bugünkü inkişafımız, bugünkü nailiyyətlərimiz, Azərbaycan hakimiyyətinə qarşı səzləndirilən bütün qarayaxmalara da çox tutarlı cavab oldu. Bütün bu siyasi təzyiqlərə, toqquşan maraqlara baxmayaraq, nəhəng global neft şirkətlərinin Azərbaycanca uzunmüddətli dövr ərzində böyük miqdarda investisiya qoyuluşunu həyata keçirməsi dünya birliyinin Azərbaycan Prezidentinə, Azərbaycan iqtidarına olan inamının, etibarının ən bariz göstəricisi oldu, eyni zamanda İlham Əliyevin cəsərətinə, güclü siyasi iradəsinə, Azərbaycanın necə etibarlı beynəlxalq tərəfdaş olduğunu bütün dünyaya nümayiş etdirdi.

“Əsrin müqaviləsi”nin 23 illik fəaliyyəti (1994-2017) dövründə 33 milyard dollar həcmində sərmayə qoyuluşu ilə 440 milyon ton neft hasil edilərək ölkəmizə 125 milyard dollarlıq gəlir əldə edilmişdir. Tam demokratik və hüquqi dövlətə çevrilməsi Azərbaycan bu gün dünyada baş verən tələblərinə, qeyri-müəyyənliklərin, böhranların, münəqışlərin və qarlı toqquşmaların fonunda itiməli siyasəti stabilizirli qoruyub saxlaya bilən “sabitlik adası” kimi tanınır, dayanıqlı və davamlı inkişaf nümayiş etdirərək müxtəlif sivilizasiyaları, mədəniyyətləri təmsil edən ölkələr üçün əlvərişli və etibarlı əməkdaşlıq və tərəfdaşlıq platforması, sivilizasiyalararası dialoq və multikulturalizmə əsaslanan əməkdaşlıq platforması hesab edilir, gərçəndə həyata keçirilən irimiqyaslı transmilli layihələrin əsas təşəbbüskarı və iqracığı kimi liderlik mövqeyini gücləndirir, dünyada və beynəlxalq təşkilatlarda sayılıb-seçilən, söz sahili olan nüfuzlu dövlətlər sırasındə yer alır.

Dənizməz faktıdır ki, bütün bunlar məhz Ümmumillii Lider Heydər Əliyev və möhtərəm Prezident İlham Əliyevin müdrik və milli maraqların prioritetliyinə əsaslanan uğurlu siyasətlərinin təntənəsidir. Təsəşüf deyil ki, 23 il sonra dünyada və ölkədə cəsərəyan edən hadisələr, prosesləri və tendrləri düzgün və vaxtında qiymətləndirərək, onları böyük uzaqqörənliklə qabaqlayaraq 2017-ci ilin 14 sentyabr tarixində yeni neft səzişinin imzalanması və bununla da yekunlaşmasına 7 il qalmış “Əsrin müqaviləsi”nin müddətinin daha əlvərişli şərtlərlə 2050-ci ilə qədər uzadılması XXI əsrin ən böyük tarixi nailiyyətlərindən biri olmaqla bu siyasətin təntənəsinin ardıcıl və etibarlı şəkildə davam etdiyini bir daha təşdiq etdi. Dünyanın ən məşhur 8 neft şirkəti ilə daha bir nəhəng, global əhəmiyyətli - beynəlxalq itiməliyyət tərəfindən “XXI əsrin müqaviləsi” adlandırılan səziş imzalanması Azərbaycan müstəqillik tarixinin çox əlamətdar hadisəsi olaraq, İlham Əliyev dövrünün ən mühüm uğurlarından biri kimi dəyərləndirilməlidir.

Azərbaycan dövlətinin belə bir nəhəng səzişə imza atması ən azı 2050-ci ilə qədər ölkəmizin davamlı və dayanıqlı iqtisadi və sosial inkişafı üçün zəmanət yaratmaqla, həm də Azərbaycanın neft strategiyasında yeni eranın başlanğıcını qoydu. Bu nəhəng transregional enerji müqaviləsinin son illərdə global iqtisadiyyatda müşahidə olunan qeyri-stabil şərait fonunda baş tutması, birmənalı olaraq dövlət başçısı İlham Əliyevin məharətli idarəçiliyini və regiondakı güclü lider obrazını bir daha təşdiq edir.

“XXI əsrin müqaviləsi”nin imzalanması sentyabr ayının ilk günlərində bözi xarici mətəbətə orqanlarında Azərbaycan hakimiyyətinə qarşı səzləndirilən bütün qarayaxmalara da çox tutarlı cavab oldu. Bütün bu siyasi təzyiqlərə, toqquşan maraqlara baxmayaraq, nəhəng global neft şirkətlərinin Azərbaycanca uzunmüddətli dövr ərzində böyük miqdarda investisiya qoyuluşunu həyata keçirməsi dünya birliyinin Azərbaycan Prezidentinə, Azərbaycan iqtidarına olan inamının, etibarının ən bariz göstəricisi oldu, eyni zamanda İlham Əliyevin cəsərətinə, güclü siyasi iradəsinə, Azərbaycanın necə etibarlı beynəlxalq tərəfdaş olduğunu bütün dünyaya nümayiş etdirdi.

“Əsrin müqaviləsi”nin 23 illik fəaliyyəti (1994-2017) dövründə 33 milyard dollar həcmində sərmayə qoyuluşu ilə 440 milyon ton neft hasil edilərək ölkəmizə 125 milyard dollarlıq gəlir əldə edilmişdir. Tam demokratik və hüquqi dövlətə çevrilməsi Azərbaycan bu gün dünyada baş verən tələblərinə, qeyri-müəyyənliklərin, böhranların, münəqışlərin və qarlı toqquşmaların fonunda itiməli siyasəti stabilizirli qoruyub saxlaya bilən “sabitlik adası” kimi tanınır, dayanıqlı və davamlı inkişaf nümayiş etdirərək müxtəlif sivilizasiyaları, mədəniyyətləri təmsil edən ölkələr üçün əlvərişli və etibarlı əməkdaşlıq və tərəfdaşlıq platforması, sivilizasiyalararası dialoq və multikulturalizmə əsaslanan əməkdaşlıq platforması hesab edilir, gərçəndə həyata keçirilən irimiqyaslı transmilli layihələrin əsas təşəbbüskarı və iqracığı kimi liderlik mövqeyini gücləndirir, dünyada və beynəlxalq təşkilatlarda sayılıb-seçilən, söz sahili olan nüfuzlu dövlətlər sırasındə yer alır.

Dənizməz faktıdır ki, bütün bunlar məhz Ümmumillii Lider Heydər Əliyev və möhtərəm Prezident İlham Əliyevin müdrik və milli maraqların prioritetliyinə əsaslanan uğurlu siyasətlərinin təntənəsidir. Təsəşüf deyil ki, 23 il sonra dünyada və ölkədə cəsərəyan edən hadisələr, prosesləri və tendrləri düzgün və vaxtında qiymətləndirərək, onları böyük uzaqqörənliklə qabaqlayaraq 2017-ci ilin 14 sentyabr tarixində yeni neft səzişinin imzalanması və bununla da yekunlaşmasına 7 il qalmış “Əsrin müqaviləsi”nin müddətinin daha əlvərişli şərtlərlə 2050-ci ilə qədər uzadılması XXI əsrin ən böyük tarixi nailiyyətlərindən biri olmaqla bu siyasətin təntənəsinin ardıcıl və etibarlı şəkildə davam etdiyini bir daha təşdiq etdi. Dünyanın ən məşhur 8 neft şirkəti ilə daha bir nəhəng, global əhəmiyyətli - beynəlxalq itiməliyyət tərəfindən “XXI əsrin müqaviləsi” adlandırılan səziş imzalanması Azərbaycan müstəqillik tarixinin çox əlamətdar hadisəsi olaraq, İlham Əliyev dövrünün ən mühüm uğurlarından biri kimi dəyərləndirilməlidir.

Azərbaycan dövlətinin belə bir nəhəng səzişə imza atması ən azı 2050-ci ilə qədər ölkəmizin davamlı və dayanıqlı iqtisadi və sosial inkişafı üçün zəmanət yaratmaqla, həm də Azərbaycanın neft strategiyasında yeni eranın başlanğıcını qoydu. Bu nəhəng transregional enerji müqaviləsinin son illərdə global iqtisadiyyatda müşahidə olunan qeyri-stabil şərait fonunda baş tutması, birmənalı olaraq dövlət başçısı İlham Əliyevin məharətli idarəçiliyini və regiondakı güclü lider obrazını bir daha təşdiq edir.

“XXI əsrin müqaviləsi”nin imzalanması sentyabr ayının ilk günlərində bözi xarici mətəbətə orqanlarında Azərbaycan hakimiyyətinə qarşı səzləndirilən bütün qarayaxmalara da çox tutarlı cavab oldu. Bütün bu siyasi təzyiqlərə, toqquşan maraqlara baxmayaraq, nəhəng global neft şirkətlərinin Azərbaycanca uzunmüddətli dövr ərzində böyük miqdarda investisiya qoyuluşunu həyata keçirməsi dünya birliyinin Azərbaycan Prezidentinə, Azərbaycan iqtidarına olan inamının, etibarının ən bariz göstəricisi oldu, eyni zamanda İlham Əliyevin cəsərətinə, güclü siyasi iradəsinə, Azərbaycanın necə etibarlı beynəlxalq tərəfdaş olduğunu bütün dünyaya nümayiş etdirdi.

“Əsrin müqaviləsi”nin 23 illik fəaliyyəti (1994-2017) dövründə 33 milyard dollar həcmində sərmayə qoyuluşu ilə 440 milyon ton neft hasil edilərək ölkəmizə 125 milyard dollarlıq gəlir əldə edilmişdir. Tam demokratik və hüquqi dövlətə çevrilməsi Azərbaycan bu gün dünyada baş verən tələblərinə, qeyri-müəyyənliklərin, böhranların, münəqışlərin və qarlı toqquşmaların fonunda itiməli siyasəti stabilizirli qoruyub saxlaya bilən “sabitlik adası” kimi tanınır, dayanıqlı və davamlı inkişaf nümayiş etdirərək müxtəlif sivilizasiyaları, mədəniyyətləri təmsil edən ölkələr üçün əlvərişli və etibarlı əməkdaşlıq və tərəfdaşlıq platforması, sivilizasiyalararası dialoq və multikulturalizmə əsaslanan əməkdaşlıq platforması hesab edilir, gərçəndə həyata keçirilən irimiqyaslı transmilli layihələrin əsas təşəbbüskarı və iqracığı kimi liderlik mövqeyini gücləndirir, dünyada və beynəlxalq təşkilatlarda sayılıb-seçilən, söz sahili olan nüfuzlu dövlətlər sırasındə yer alır.

Şəmsəddin HACIYEV, YAP Sabail Rayon Təşkilatının sədri, iqtisad elmləri doktoru, professor

Milli Məclisin Aqrar siyasət komitəsinin iclası keçirilib

Sentyabrın 22-də Milli Məclisin Aqrar siyasət komitəsinin 2020-ci ilin payız sessiyasında ilk iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, komitənin sədri Tahir Rzaev həmkarlarını yeni sessiyanın başlanması münasibətilə təbrik edib, onlara payız sessiyasında uğurlar arzulayıb.

T.Rzaev 2020-ci ilin yaz və növbədənkar sessiyaların ərzində komitədə görülən işlərə dair hesabatı təqdim edib. O, ötən dövrdə komitənin gərşin işlədiyini diqqətə çatdırıb. Bildirib ki, bu müddətdə 7 iclas keçirilib, 17 məsələ müzakirə olunub. Ötən müddətdə komitədə “İstehsalat və məişət tullantıları haqqında”, “Həyvanlar əlemi haqqında”, “Ekoloji təhlükəsizlik haqqında”, “Bələdiyyələrin su təsərrüfatı haqqında”, “Ovçuluq haqqında”, “Baytarlıq haqqında”, “Fitosanitari nəzarət haqqında”, “Yeyinti məhsulları haqqında”, “Ətraf mühitə dair informasiya almaq haqqında”, “Torpaq icarəsi haqqında”, “Torpaq islahatı haqqında”, “Torpaq bazarı haqqında”, “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yer quruluşu haqqında” qanunlarda, Torpaq Məcəlləsində, İnzibati Xətalər və Mülki Məcəllələrdə dəyişiklik olunması barədə sənədlərə baxılaraq Milli Məclisin plenar iclasına tövsiyə edilib. Həmin qanun layihələrinin əksəriyyəti qəbul olunub.



Sessiyalar ərzində komitənin ünvanına daxil olmuş 31 təklif, ərizə və şikayətə baxılıb, bəziləri müvafiq qaydada həll edilib, bəziləri araşdırılması üçün müvafiq təşkilatlara göndərilib. Hesabat dövründə komitənin üzvləri ölkə daxilində keçirilmiş tədbirlərdə, mətbuatda müxtəlif səpkilli çıxışlar edərək ölkəmizin siyasi və iqtisadi sahələrdə əldə etdiyi uğurlar barədə seçicilərinə vaxtaşırı məlumatlandırılıb.

Hesabat məqbul hesab edilib. Sonra komitənin 2020-ci ilin payız sessiyası üçün qanunvericilik işləri planı müzakirə olunub. Bildirilib ki, qarşıdakı sessiyada iş planına Azərbaycan Prezidentinin, respublika Ali

Məhkəməsinin, Baş prokurorun, Milli Məclisin deputatlarının, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi sənədlərin müzakirəsi, “Qida təhlükəsizliyi haqqında” qanun layihəsinin hazırlanması, bir sıra qanunvericilik aktlarına əlavə və dəyişikliklərin edilməsi barədə məsələlər daxilidir.

Deputatlar Eldar İbrahimov, Cavanşir Paşazadə, İqbal Məmmədov, Aydın Hüseynov, Azər Badamov, Müşfiq Cəfərov, Emin Hacıyev müzakirə ediləcək sənədlərlə bağlı fikirlərini açıqlayıb, təkliflərini bildiriblər. İclasın sonunda iş planı təşdiq edilib.

Zirehli texnikaların ekipajları döyüş vərdişlərini təkmilləşdirirlər

Azərbaycan Respublikası Müdafiə nazirinin təşdiq etdiyi 2020-ci ilin döyüş hazırlığı planına uyğun olaraq, piyadaların döyüş maşınları (PDM), zirehli transportyorlar (ZTR) və digər döyüş maşınlarının ekipajları döyüş vərdişlərini təkmilləşdirirlər.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən AZƏRTAC-a daxil olan bəyanatda bildirilib ki, ümumqoşun poliqonlarının təlim nöqtələrində zirehli texnikaların ekipajlarından ibarət şəxsi heyət atış hazırlığı üzrə normativləri yerinə yetirir.

Keçirilən təlim məşqlərinin əsas məqsədi şəxsi heyətin döyüş hazırlığının artırılması, döyüş maşınlarının çətin keçilən ərazilərdə idarə olunması və real döyüş şəraitində təbii öz vərdişlərini təkmilləşdirilməsidir.



Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 33 dəfə pozub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində ırcıpaqlı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 33 dəfə pozub.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Ermənistan Respublikasının Bərd rayonunun Ayrıqədar, Mosev və Çinari kəndlərində yerləşən mövqələrdən Tovuz rayonunun Əlibəyli, Ağdam və Ağbulaq kəndlərində, Çəmbək rayonu ərazisindəki

adsız yüksəkliklərdə yerləşən mövqələrdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqələrimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyxar, Çiləbürt, Ağdam rayonunun Yusifcanlı, Füzuli rayonunun Aşağı Seyidməmmədli, Kürdlər kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqələrdə də ordumuzun mövqələri atəşə tutulub.



REGIONLAR



Muğan torpağının qiymətli sərvtlərindən biri də pambıqdır. Hələ keçmişdən bu məhsulun hesabına kəndlinin gün-güzoranı yaxşılaşmış, həyat səviyyəsi yüksəlmişdir. Elə buna görə də pambığı "ağ qızıl" adlandırmışlar.

Məlumdur ki, Salyan ölkənin ən böyük kənd təsərrüfatı rayonlarından biridir. Burada digər sahələrlə yanaşı, pambıqçılıq da inkişaf etmişdir. Sovetlər birliyi zamanında qazandıqları yüksək nəticələrə görə neçə-neçə zəhmət adamı "pambıq ustası" adını almış, o dövrün yüksək mükafatları ilə təltif edilmişlər. Qüdrət Səmədov, Sabir Əhmədov, Bibinisə Eyvazova, Laura Səlimova və onlarca başqalarının adları indi də hörmət-izzətlə xatırlanır.

SSRI-nin süqutundan sonra bütün sahələrdə olduğu kimi, kənd təsərrüfatında, o cümlədən pambıqçılıqda da tənəzzül dövrü başladı. Hakimiyyətə gələn naşiqüvvələr "qul əməyidir" deyib pambıqçılıqdan imtina etdilər. Amma nə yaxşı ki, bu proses uzun çəkmədi. 1993-cü ilin yayında xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev iqtisadiyyatın bütün sahələrinin, o sıradan da respublikamız üçün önəmli sahə olan pambıqçılığın inkişafı üçün sərəncamlar imzaladı, islahatlar həyata keçirdi.

Ölkədə aparılan torpaq islahatı nəticəsində kəndli, torpaq mülkiyyətçisi, fermer nə ekəcayını özü müəyyənləşdirdi. Amma ilk illərində kifayət qədər vəsaitli olmayan kəndli şum etməkdə, toxum, gübrə və digər vasitələri əldə etməkdə çətinliklərlə qarşılaşdı. Müvəqqəti çətinliyə dözə bilməyənlər pay torpaqlarını dəyər-dəyməzinə satdılar.

1994-cü ilin sentyabrında imzalanmış "Əsrin müqaviləsi" bir müddətdən sonra öz bəhrəsini verməyə başladı. Neftdən gələn ilk gəlirlər kənd təsərrüfatının da inkişafına yönəldildi. 2004-cü ilin fevral ayının 11-də Prezident İlham Əliyev regionların sosial-iqtisadi inkişafına dair ilk dövlət programını imzaladı. Hazırda dördüncü proqram icra olunur. Ötən illər ərzində bölgələr sürətli inkişaf dövrü keçmişdir. Eyni zamanda aqrar sahədə böyük işlər görülmüşdür. Hər bir rayonda Dövlət Aqrar İnkişaf Mərkəzi, "Aqrinq", əkinçiliyin, heyvandarlığın, toxumçuluğun inkişafı üçün yeni qurumlar, infra-



Pambıq yığımı sürət götürür

struktur yaradılmışdır. Verilən subsidiyalar, edilən güzəştlər kəndli torpaqla, aqrar sahə ilə daha yaxından ülfət bağlamağa sövq etmişdir.

Dövlət başçısının ixracdan azad olmaq, yerli məhsullarla özümüzü təmin etmək, xaricə valyuta axınının qarşısını almaq, yeni iş yerləri yaratmaq kimi qarşıya qoyduğu vəzifələr kəndlilər tərəfindən böyük rəğbətlə qarşılanmışdır. Ardınca kənd təsərrüfatında yeni texnika və texnologiyaların tətbiqi ilə əlaqədar Amerikadan, Almaniyadan, qardaş Türkiyədən və digər ölkələrdən maşın və mexanizmlər, avadanlıqlar alınıb gətirilmişdir. Pambığın satınalma qiymətinin artırılması isə fermerlərə əlavə stimulyer olmuşdur.

Salyan Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Tari-

yel Atamalyev deyir ki, rayonda son illər pambıqçılığın inkişafı ilə bağlı mühüm işlər görülmüşdür. "Hazırda rayonda pambığın istehsalı və tədarükü ilə üç - "P-Aqro" MMC, "MKT-İK" və "Azərpambıq" şirkətlərinin filialları məşğul olur. Həmin müəssisələr tərəfindən keçən il 4 min 788 hektarda pambıq yetişdirilmişdir. Gərgin əmək öz bəhrəsini verdi. Rayon pambıq istehsalı üzrə respublikada 3-cü, hər hektarın məhsuldarlığı 33,9 sentner, məhlic çıxımı 41 faiz oldu. Mülkiyyətçilər, fermerlər yaxşı qazanc əldə etdilər. Təhvil verdikləri pambığın pulunu ə gəci 2-3 günə aldılar. Bu isə pambıqçılığa marağı daha da artırdı".

"P-Aqro" bu ilin əvvəlində 331 mülkiyyətçi ilə müqavilə bağlayıb. Onlar 2 min 150

hektarda pambıq ekib-becərmişlər ki, bu da ötən illəkdən 100 hektar çoxdur. Qeyd edək ki, rayondakı şirkət filialları, o cümlədən "P-Aqro" həmişə istehsalçıların yanında. Onlar şumun qaldırılması, əkinə hazırlıq, toxum, mineral gübrələrlə, ziyanvericilərə qarşı maddələrlə, becərmə texnikaları ilə təchizat və s. məsələlərlə bağlı öz köməklərini mülkiyyətçilərdən əsirgəmir. Mütəxəssislər, demək olar ki, hər gün sahələrdə olur, sahibkarlara məsləhət və tövsiyələr verir.

Salyan-Biləsuvar şose yolunun 6-cı kilometrliyindən başlayaraq, yolun hər iki tərəfi pambıq və yay şumu aparılması ilə əlaqədar keçirilən işlərə də tövsiyələr verir. S.ƏLİYEV, "Azerbaijan"

də ən məhsuldar əkin sahəsi kimi ad çıxarmışdı. Lakin zaman keçdikcə bu torpaqlar şorlaşmağa başladı. Həm də təkca bu ərazilər deyil... Mən elə bilərəm ki, bütün müşkül məsələlər kimi, bu problem də yaxın vaxtlarda öz həllini tapacaq. Ölkə Prezidentinin kənd təsərrüfatına göstərdiyi diqqət və qayğı nəticəsində gənişmiqyaslı meliorasiya işlərinə başlanılacaq".

Qarşıdakı sahədə qız-gəlinlər pambıq yığırlar. "P-Aqro" filialının baş aqronomu Ələsgər Əliyevlə birlikdə sahəyə yollanırıq. Fermer Bəxətanın Abbasovun oğlu Zamiq Abbasov deyir ki, artıq ikinci gündür yığma başlayıb: "Suvama suyu ilə əlaqədar yaranan çətinliyə görə bu sahənin pambığı tez açılıb. Odur ki, yığma buradan başladıq. Məlumatımız var, bu il su problemi hər yerdə olub. Başa düşürük, bu, təbiətlə əlaqədar olan işdir. Allah qoysa, hər şey yaxşı olar".

Pambıqçıqan qızlara yaxınlaşıb onlarla qısa söhbət edirik. Badam Süleymanova, Xəlilə Muradova, Elmira Abdullayeva, Arzu Muradova və başqaları hər gün 70-80 kiloqram məhsul topladıqlarını deyirlər.

Oyrənirik ki, bir neçə gündən sonra yığım daha da sürətlənəcək. Rayondakı 22 pambıqçıqan maşın sahələrə çıxacaq. "P-Aqro" filiali üzrə isə ümumi məhsulun 90 faizinin maşınlarla yığılması nəzərdə tutulmuşdur.

Şirkətin Şorsulu kəndindəki filialında məhsulun qəbul edilməsi üçün bütün tədbirlər görülmüşdür. Filiala gələn yola, habelə müəssisənin həyətində çimlik döşənib. Taya yerləri, transportyolu və elevatorlar, elektron tərəzi, laboratoriya cihazları, yanğına qarşı mübarizə qurğuları və s. əsaslı yoxlanılaraq hazır vəziyyətə gətirilib. T.Atamalyev onu da qeyd etdi ki, pambıq qəbulu zamanı ortaya çıxsa biləcək narazılıqların qarşısını almaq məqsədilə şirkətin pambıq qəbulu məntəqəsində Kənd Təsərrüfatı nazirinin sərəncamına əsasən xüsusi komissiya yaradılmışdır.

Günəş yavaş-yavaş qüruba enir. Axaşmalar havaların sərinləməsi payızın gəlişindən xəbər verir. Buna görə də fermerlər yağışlar düşməmiş zəhmətlə yetişdirdikləri pambığı tez və itkisiz yığmağa çalışırlar.

S.ƏLİYEV, "Azerbaijan"

Aşkarlanmış qədim yaşayış yeri turistlərin marağına səbəb olacaq



Dünyada analoqu olmayan təbii-müalicəvi Naftalan nefti ilə tanınan eyniadlı şəhər təkca təbii sərvti ilə deyil, həm də arxeoloji abidələrlə diqqəti cəlb edir. Böyük turizm potensialı olan Naftalan şəhərində arxeoloji tədqiqatların aparılması abidələrimizin tədqiqi və təbliği baxımından çox əhəmiyyətli dir. Xüsusilə dünyada nadir sayılan böyük ölçülü kurqanların şəhər ətrafında mövcudluğu onların tədqiq edilərək yerüstü muzey kimi qorunmasına zərurət yaradır.

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Naftalan arxeoloji ekspedisiyasının rəhbəri, tarix üzrə fəlsəfə doktoru, dosent Müzəffər Hüseynovun rəhbərliyi ilə aparılan arxeoloji qazıntıların zamanı bu yaxınlarda şəhərin Qaşaltı-Qaraqoyunlu kəndinin ərazisində çoxtəbəqəli yaşayış yeri aşkar edilmişdir. Bu da bir daha bu yerin qədimliyini sübut edir.

Yaşayış yerinin yerləşdiyi təpənin ümumi sahəsi 5 hektara yaxın, hündürlüyü isə 10 metrden artıqdır. Qədim yaşayış yeri təpənin, demək olar ki, bütün ərazisini əhatə edir. Abidənin əsas təbəqəsi Eneolit dövrünə aiddir. Bu dövrə aid mədəni təbəqənin qalınlığı 2 metrden artıqdır. Eneolit dövrünə aid təbəqədən V minilliyə aid oval, dairəvi quruluşda çiy kərpicdən tikinti qalıqları, qazma evlər, saxsı qab hissələri və daş əmək alətləri aşkar edilmişdir. Yaşayış yerinin üzərində Son Tunc-İk Dəmir dövründə torpaq qəbirlikləri, Antik dövrə isə küp qəbirliklərinin salındığını şahidli oluruq. Abidənin mərkəzi və şimal-qərb hissəsində eneolit təbəqəsinin üzərində orta əsrlərdə məskunlaşma olmuşdur. Orta əsrlər



dövrünə aid mədəni təbəqədən tikili qalıqları, dulus kürasına, ocaq yerlərinə, təndirlərə, təsərrüfat quyularına, üzəri şirali və sadə üsulla hazırlanmış zəngin saxsı məmulatna rast gəlinmişdir. Yaşayış yeri əlverişli təbii-coğrafi mövqədə yerləşməsinə və sahəsinin böyüklüyünə görə diqqəti cəlb edir. Söz yox ki, bu cür qədim abidələrin aşkar edilməsi arxeotuzimlə tibbi turizmin sintezinə öz töhfəsini verəcək.

S.ƏLİYEV, "Azerbaijan"



Sərhəd kəndinə yeni yol çəkilir

Son illər Prezident İlham Əliyevin rəhbərliyi altında bütün sahələrlə yanaşı, yol infrastrukturunun yenilənməsi istiqamətində də məqsədyönlü tədbirlər həyata keçirilir. Dövlət başçısının respublika və yerli əhəmiyyətli yolların yenidən qurulması, ən ucqar dağ kəndlərinə belə yeni yolların çəkilməsi ilə bağlı imzaladığı çoxsaylı sərəncamlar Qazaxda da uğurla icra olunur.

Rayonun kəndlərində çəkilən Qazaxbəyli-Orta Salahlı-Aşağı Salahlı-Orta Salahlı-Kəmərlı, Xuxarı Salahlı-Kəmərlı, Kosalar, Quşçu Ayırım, Canalı, Çaylı, Bala Çaylı, Hüseynbəyli, Cəfərlı, Daş Salahlı-Ürkəmzli-Dəmir-

çilər yeni asfalt yolları bu sahədə görülən işlərin bariz nümunəsidir.

Düşmənlə sərhəddə yerləşən Fərəhli kəndinə yeni asfalt yolun çəkilməsinə başlanılması isə bu işlərin mənti-

qi davamıdır. Uzun illər istifadə olunmuşdan yararsız vəziyyətə düşmüş yolun əsaslı şəkildə təmiri üçün kənd sakinlərinin Qazax Rayon İcra Hakimiyyətinə müraciəti nəticəsində həmin yolun dəfələrlə qum-çınqıl tökülərək cari təmir olunması problemi həll etmişdi. Bu vacib məsələ Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun Fərəhli kəndində seçicilərlə keçirdiyi görüşdə də sakinlər tərəfindən qaldırılmış və x-

hiş olunmuşdu ki, bu işdə onlara kömək göstərilir.

Artıq bir neçə gündür ki, Prezidentin sərəncamı ilə düşmənlə üz-üzə dayanmış Fərəhli kəndinə yeni asfalt yol çəkilir. Yolun çəkilişinə başlanılması ilə əlaqədar keçirilən tədbirdə kənd sakinlərindən şəhid atası Qurban Orucov, Ramin Həsənov, Fəriz Məmmədov, Balaqız Daşdəmirova, Sakit Daşdəmirov çıxış edərək dövlət başçısına minnətdarlıqlarını bildirmişlər.

S.ƏLİYEV, "Azerbaijan"

Gədəbəy rayonunun özünəməxsus füsunkar təbiəti var. Burada dağ yamaclarının zirvəsinə qalxdıqda gözoxşayan mənzərələr adama valeh edir. Könüləcan yaylaqlar, şəfəf sulu göllər, gur axan çaylar və şolalələr bu bölgəyə təkrarolunmaz gözəlliklər bəxş edir. Gədəbəyi gözəlləşdirən həm də onun zəhmətsevər insanlarıdır. İlin bütün fəsillərində onları əkin sahələrində görmək olar. Yorulmaq bilmədən çalışın və ailələrinizə hələ zəhmətlə dolandıran bu insanlar həm ölkənin ərzaq təminatına töhfə verir, həm də öz ehtiyaclarını ödəyirlər.

Məlum olduğu kimi, rayon əhalisi əsasən heyvandarlıq və əkinçiliklə məşğul olur. Ən çox diqqət heyvandarlığın inkişafına yönəldilmişdir. İndi burada bu vacib sahənin inkişafında rolunu çoxlu sayda təsərrüfatçı fəaliyyət göstərir ki, onlardan da birinə - "Şahin" fermer təsərrüfatına Şahlar Zeynalov rəhbərlik edir.

Gədəbəy Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Aşef Nağıyev həmin təsərrüfatda hər il yüksək göstəricilər qazanıldığını söylədi və oraya gətməyi məsləhət gördü. Mərkəzin direktoru ilə birlikdə yola çıxdıq və qısa vaxtda təsərrüfatda çətdi. Bizi Şahlar Zeynalov qarşıladı.

Oyrəndik ki, bu təsərrüfat Şahlara atası Əli kişidən qalıb. O, 2002-ci ildə dünyasını dəyişdikdən sonra təsərrüfatda cəmi 500 qoyun, 20 baş iribuynuzlu mal olub. Hazırda isə qoyunların sayı 2 minə, iribuynuzlu mal-qaranın sayı isə 150-yə çatıb. Bu uğuru necə əldə etməsinə soruşduqda Şahlar dedi ki, hər şey insanın öz əlinədir: "Gərək gecəni gündüzə qatıb işləyəsən. Bilmədiklərinə bu işdə təcrübəsi olan insanlardan öyrənəsen. Mən də belə etdim".

İndi təsərrüfatın idarə olunmasında heç bir problem yoxdur. Əksinə, yeni fermer təsərrüfatı yaranandan ona müraciət edib öyrənmək istəyirlər. Şahlar bildiklərini onlara öyrətməkdən yorulmur.



Heyvandarlığın inkişafı üçün hər cür şərait var

Söhbət vaxtı məlum oldu ki, təsərrüfatın 5 hektar əkin sahəsi də var. Hər il orada taxıl və müxtəlif bostan bitkiləri yetişdirilir. Heyvanların qiş mövsümündə saxlanması üçün Tovuz rayonu ərazisində qişlama yeri var. Ancaq problem odur ki, yaylaqda mal-qaranı saxlamaq üçün yataq yoxdur. Ancaq fermer yaxın zamanlarda onu da tikdirməyi qərar alıb. O, yataq hazır olanda heyvanların baş sayını iki dəfəyədək artırımağı qarşısına məqsəd qoyub.

Oyrəndik ki, Şahların 4 qardaşı var və onlar da heyvandarlıqla məşğuldurlar. Gədəbəyde uğur qazanan fermerlərdən biri də Nofel Qasimovdur. O, 16 ildir ki, Slavyanka kəndinin ərazisində yaratdığı "Şırxan" fermer təsərrüfatına rəhbərlik edir. 15 hektar əkinəyararlı torpaq sahəsi var. Fermer həmin sahədə taxıl ya-

naşı, bostan bitkiləri də yetişdirir. Hər il 3,5 hektarda taxıl, 7 hektarda kartof, 1 hektarda tərəvəz və digər kənd təsərrüfatı məhsulları yetişdirən Nofel əvvəlki illərdə olduğu kimi, bu il də bol məhsul götürdüyünü söylədi.

Nofel onu narahat edən bir neçə məsələyə də toxundu. Dedi ki, təsərrüfatda gündə 100 litrədək süd sağılır. Lakin bundan satışında çətinliklər yaşanır. Bunu başqa, əkin sahələrində suvarma qurğularına quraşdırmaq istəyir. Bu həm işi asanlaşdırır, həm də iqtisadi səmərə verir. Lakin həmin qurğuların alınmasında maliyyə problemləri var. Banklar isə bu işə kömək göstərmir. Banklarla bu məsələ müsbət həll olunarsa, fermer daha çox nailiyyət qazanacağına əmindir.

S.ƏLİYEV, "Azerbaijan"




Biz birlikdə güclüyük!

Qlobal böhranla effektiv mübarizə

Azərbaycanın koronavirusa qarşı tədbirləri müsbət nəticələr verir

COVID-19 pandemiyasının yaratdığı böhran davam etməkdədir. Koronavirus hələ də sağlamlığımız üçün bir nömrəli təhlükə olaraq qalır. Hətta bəzi ekspertlər koronavirus epidemiyasının artıq nəzarətdən çıxdığını bildirirlər. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) isə Avropada COVID-19 infeksiyasının yayılması ilə bağlı vəziyyətin ağırlaşmağa başladığı barədə açıqlama yayıb. Hazırda Avropada gündəlik yoluxma hallarının sayı mart ayındakı statistikani üstələyib. Virusa yoluxanlar arasında gənc və orta yaşlı şəxslərin üstünlük təşkil etməsi isə vəziyyətin daha təhlükəli şəkildə inkişaf etməsinə səbəb olub. Mütəxəssislər bunu qitədə virusun yeni dalğası kimi qiymətləndirirlər. Həmçinin bəzi tibb mütəxəssisləri yeni dalğanın bütün ölkələri əhatə edəcəyi ilə bağlı həyacan təbili çalırırlar.



Azərbaycan peyvəndlə bağlı saziş imzaladı

Belə bir durumda çoxları ümidini vaksinə bağlasa da, hazırda pandemiyanın qarşısını alacaq, gözləntiləri doğruldacaq vaksini əldə edilməyib. Klinik sınaqlar fazasında olan 30 vaksindən cəmi 6-sı 3-cü klinik fazada sınaqlardan keçirilir. Tədqiqatlar davam etdiyindən vaksinlərin effektivliyi və təhlükəsizliyi haqqında hələ fikir söyləmək mümkün deyil. Lakin bilinəndir ki, indiki şəraitdə epidemioloji vəziyyətə nəzarət etmək üçün ən effektiv vasitə həssas əhali qruplarının vaksinasiyasıdır. Hesablamalar göstərir ki, əhalinin ilkin olaraq 20 faizinə peyvənd vurulması epidemioloji vəziyyətə nəzarət etmək üçün kifayət edər.

Azərbaycan COVID-19-a qarşı vaksinin alınması ilə əlaqədar fəal iş aparır. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin məlumatına görə, sentyabrın 18-də İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və GAVI (Global Alliance for Vaccines) təşkilatı arasında saziş imzalandı. Sazişə görə, ÜST tərəfindən təsdiqlənmiş və tələblərə cavab verən peyvənd istehsal olunanda tez bir zamanda təşkilatın başqa üzv ölkələri ilə bərabər, Azərbaycan da həmin peyvəndlə təmin olunacaqdır.

Xatırladaq ki, Prezident İlham Əliyev Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli növbəti hospitalinin açılışında respublikamızın peyvənd əldə edən birinci ölkələri sırasında yer alacağına ümidvar olduğunu bildirmişdi: "Ancaq burada əsas şərt bu peyvəndin bütün sınaq mərhələlərindən keçməsidir. Həkimlər yaxşı bilirlər ki, istənilən yeni peyvənd bir neçə mərhələdən keçir və yalnız ondan sonra bazarla çıxarılır, insanların vaksinasiyası üçün istifadə olunur. Ona görə bütün mərhələlər, şirkətlərin apardığı bütün araşdırmalar öz nəticəsini verəndən, bütün sınaq testləri və beynəlxalq sertifikatlaşdırma aparıldıqdan sonra biz bu peyvəndi ölkəmizə gətirəcəyik və ümid edirik ondan sonra mədəmiz olacaq ki, bu dəhşətli vəziyyət arxada qalır. Hesab edirik ki, o vaxta qədər öz addımlarımızı mövcud vəziyyətə uyğun atmalıyıq".

Dövlət koronavirusla mübarizədə qətiyyətli addımlar atır

Azərbaycan hökumətinin qlobal böhranla hərtərəfli mübarizəsi davam edir. Dövlətimiz koronavirusla mübarizədə qətiyyətli addımlar atır və əldə olunan müsbət nəticələr iki aya yaxındır ki, qorunub saxlanılır. İyul ayının sonundan ölkəmizdə təhlükəli infeksiya

yaya yoluxmanın dinamikasında müsbət tendensiya müşahidə edilir. Dövlət başçısının birbaşa nəzarəti ilə həyata keçirilən preventiv tədbirlər, eləcə də əhalinin tətbiq olunan karantin və gigiyena qaydalarına ciddi və məsuliyyətlə əməl etməsi, dövlət-vətəndaş həmrəyliyi sayəsində yoluxma hallarının kəskin azalmasına nail olunub. Xəstəxanalarda müalicə alan və reanimasiyada olan koronaviruslu xəstələrin sayı xeyli azalıb. Sanitar-epidemioloji vəziyyət qənaətbəxş olduğundan və iqtisadi aktivliyin gücləndirilməsi zərurəti nəzərə alınaraq Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən karantin rejiminin mövcud olduğu şəhər və rayonlarda, eləcə də ölkə üzrə mərhələli şəkildə məhdudiyatlar aradan qaldırılıb və müəyyən yuşağalar təmin edilib. Eyni zamanda 2020-2021-ci tədris ilində dərslərin həmin ayı, həm də distant formada tədris qərarı verilib. Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun ümumi təhsil müəssisələrinin fəaliyyəti eyni olaraq həftədə 2 dəfə, digər şəhər və rayonlarda isə eyni formada həftədə 3 dəfə uyğunlaşdırılmış tədris planları əsasında təşkil edilir.

Dərs ili başlayandan bəri 121 nəfərdə COVID-19 aşkarlanıb

Təhsil Nazirliyindən verilən məlumata görə, ümumilikdə ibtidai təhsil səviyyəsi (I-IV siniflər) üzrə 625 394 şagird təhsil alır ki, onlardan 7868 nəfərin (1,26 faiz) valideyni övladının tədris prosesində eyni şəkildə iştirakından imtina etməsi ilə bağlı iltizam sənədi imzalayıb.

Onu da qeyd edək ki, respublika ərazisində fəaliyyət göstərən məktəblərin binasına daxil olan bütün şəxslərin hərərəti yoxlanılır, temperaturu 37,1-dən yuxarı olan şagirdlər və ya işçi heyəti məktəbə buraxılmır. Dərs ili başlayandan 21 sentyabr tarixinədək 95 şagird və 26 işçi heyəti omlaqla 121 nəfərdə koronavirus aşkarlanıb. Həmin şagirdlərin əksəriyyəti yuxarı siniflərdə təhsil alırdıqları üçün ümumi təhsil müəssisələrinə gəlməyib. Bu şəxslər ümumilikdə 346 nəfərlə təmasda olublar.

Respublika ərazisində cəmi bir məktəbdə - Quba rayonu Qamqam kənd orta məktəbində 8 müəllimin virusa yoluxması səbəbindən eyni formada tədris dayandırılıb, distant formaya keçilib. Müəllimlər arasında kütləvi yoluxmanın səbəbi isə sosial məsafəni qorunması və şəxsi gigiyena vasitələrindən istifadə edilməməsidir.

Bakıda müəllim və şagirdlərdə koronavirusun aşkar edildiyi üçün 4 sinfin fəaliyyəti distant formaya keçirilib. Ötən günlər ərzində şagirdlər arasında məktəbdaxili yoluxma halına rast gəlinməyib.

Xeyalə MURADLI, "Azərbaycan"

Azərbaycanda koronavirus infeksiyasından daha 113 nəfər sağalıb, 98 yoluxma faktı qeydə alınıb

Azərbaycan Respublikasında koronavirus infeksiyasından daha 113 nəfər sağalıb, 98 yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib. Hazırkı dövrdə ölkəmizdə 39 min 378 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 36 min 949 nəfər müalicə olunaraq sağalıb, 578 nəfər vəfat edib. Aktiv xəstə sayı 1851 nəfərdir. Ötən müddət ərzində 1 milyon 64 min 475 test aparılıb. Dünənki test sayı isə 6672-dir.



Qeydə alınmış yoluxmaların ailədaxili şərəitdə baş verməsi müəyyən edilib.

Təhsil Nazirliyi bütün şagirdləri, valideynləri, müəllimləri və işçi heyətini sosial məsafəni qorumağa, şəxsi gigiyenik vasitələrdən məktəbdə olaraq istifadə etməyə və sanitar-gigiyenik qaydalara əməl etməyə çağırır.

Uşaqlar virusu digərlərinə də yoluxdururlar

Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayev bütün uşaqların virusu yüngül keçirməsi və bu səbəbdən digərlərini yoluxdurması ilə bağlı iddiaları əsassız hesab edir və bunun heç bir elmi əsası olmadığını deyir. Onun sözlərinə görə, son tədqiqatların birində 900 uşaqdan 68-də anticism tapılıb, yeni virusu keçirdikləri təsdiqlənib. Müəyyənənən ki, bu uşaqların 50 faizi virusu simptomuz keçirib. Digər qrup uşaqlarda bu simptomlar olub: 31 faiz uşaqda qızdırma, 19 faiz uşaqda isə mədə-bağırsaq sistemi şikayətləri - ürəkbulanma, qarın ağrısı və ishal, 18 faiz uşaqda isə baş ağrıları: "Amma mədə-bağırsaq sistemi şikayətləri uşaqlarda digər viruslu xəstəliklər zamanı da rast gəlinə bilər. Ona görə də bu məsələdə valideynlərin, müəllimlərin və həkimlərin də üzərinə ciddi məsuliyyət düşəcəkdir".

Tibb elmləri doktoru vurğulayıb ki, uşaqlarda COVID-19 zamanı burun axması bu günlərdə elmi arenada ən çox diskussiya edilən mövzudur. Lakin bunun tam elmi təsdiqi hələ ki mövcud deyil. Həkim tövsiyə edir ki, valideynlər bunu axdığı üçün uşaqları bir gün evdə saxlayıb ümumi vəziyyəti qiymətləndirməli, boğaza və qulağa baxmalıdırlar. Ondan sonra məktəbə davam edib-ətmək qərarını vermək olar: "Almaniya-da burun axması və pediaatra gələn 1000 uşaqda elmi tədqiqat işlərinə başlanacaq və onlardan neçəsinin COVID-19-a yoluxmasını dəqiqləşdirmək nəzərdə tutulub. Bunu Azərbaycanda da etmək mümkündür".

Pandemiya qaydalarına hökmən riayət edilməlidir

ÜST-ün mətbuat katibi Marqaret Harris xəstəliyin simptomlarının, eləcə də sağalma prosesinin insanlarda fərqli olduğunu deyir: "Tədrisçilər daha çox insanın uzunmüddətli COVID-19 xəstəliyindən əziyyət çəkdiyini görürük. Xəstəliyin simptomları fərqlidir. Bəzi insanlarda saçların tökülməsi, ciddi yorğunluq halları baş verir. Buna ortamüddətli simptomlar deyilir. Enerjili insanlar əvvəlki kimi enerjili olmadıqlarını bildirirlər. Bəzi insanlar isə pilləkənləri qalxarkən tənəffəs olmalarından, həmçinin başağrısı, depressiya, psixoloji yorğunluq, görmə qabiliyyətinin zəifləməsindən, yataqdan çıxma bilməmələrindən şikayətlənirlər. Bütün bunlar müşahidə olunan simptomlardır. Aparılan tədqiqatlar nəticəsində məlum olub ki, xəstəliyi simptomuz keçirənlərdə də müəyyən izlər qalır. Xəstəlikdən sağalma prosesi çox çətindir. Xüsusilə xəstəliyin kəskin dövründə onunla mübarizə aparmaq çətinləşir. Heç kimin bu virusa yoluxmasını istəmirik. Ona görə də hamıya yoluxmanın qarşısını almaq üçün əllərinizi gələri təmizləməli vəziyyətdə saxlamalıdır".

M. Harris vurğulayıb ki, qış fəslində Avropada soyuq keçir. Bu şəraitdə insanlar qapalı yerlərdə daha sıx toplaşırırlar. Belə olan halda yoluxmanın qarşısını almaq çətin olur. Odu ki, qapalı yerlərdə, yaxın ünsiyyətdən və kütləvi tədbirlərdən qaçmaq lazımdır. Mütəxəssislər də payız-qış mövsümündə müxtəlif respirator xəstəliklərin fəallaşdığını nəzərə alaraq, pandemiya qaydalarına maksimum şəkildə riayət etməyi məsləhət görürlər. Bu qaydalar isə çox sadədir - tibbi maska taxmaq, gigiyena qaydalarına əməl etmək və sosial məsafə saxlamaq. Hazırda infeksiyadan qorunmağın yeganə və ən səmərəli yolu budur.

Tovuzlu gənclərdə vətənpərvərlik ruhu yüksəkdir



Cəbhə bölgəsində işğalçı ordunun tərribatı hər gün davam edir. Tovuzun şəhər kəndləri günün bütün vaxtlarında atəşə tutulur. Lakin sakinlər öz atababı yurdlarını tərk etməkdən qorunub, onları həmişə olduğu kimi indi də gündəlik işləri ilə məşğul olurlar. Bilirlər ki, Azərbaycan Ordusu hər zaman olduğu kimi düşməni laiyqli cavab verəcək.



Ümumiyyətlə, Tovuz rayonunda vətənpərvərlik hissi yüksək səviyyədədir. Gənclər düşməni laiyqli cavab verməyə hər an hazırdırlar. Rayonun Ermənistanla sərhədə yerləşən Əlibaylı kəndinin 17 yaşlı sakini Cavid Aslanov da ordu sıralarına qatılacağı günü səbirsizliklə gözləyir. O, topraqlarımızın azadlığı uğrunda döyüşməyə hazır olduğunu və Ali Baş Komandanı hər zaman olduğu kimi düşməni laiyqli cavab verəcək.

"17 yaşım var. Qaynar nöqtədə yaşayıram. Düşmənin heç bir tərribatından qorxmuruq. Bu il iyul hadisələrində də ordumuz necə güclü olduğunu hamımız gördük. Ali Baş Komandanımızın əmrini gözləyirəm, canla-başla döyüşüb topraqlarımızı azad etməyə hazırım".

Cavid kimi minlərlə gənc vətənin işğal altındakı topraqlarını azad etmək üçün ordu sıralarında xidmət etməyə hazırdır. Rayon sakini Anar İsmayılov deyir: "İnsanlarda vətənpərvərlik ruhu iyul hadisələrindən sonra daha da qüvvətləndi. Hərbiçilərimizin sücaeti nəinki Qafqaza, bütün dünyaya səs saldı. İnsanların ordu sıralarına yazılması üçün səfərbərlik xidmətinə necə axın etdiyini hamı gördü".

Digər rayon sakini Fərid Məmmədov da Ali Baş Komandanın əmrini gözlədiyini söyləyir: "Əhvali-ruhiyyəmiz yüksəkdir. Güclü ordumuza güvənirik. Hər an Ali Baş Komandanın əmrini gözləyirik. Düşməni nə qədər tərribat etsə də, ordumuz güclüdür, onların cavabını laiyincə verir. Bu isə bizi daha da ruhlandırır".

Gənclərimizin vətən sevgisini iyul döyüşləri bir daha göstərdi. Qısa müddətdə minlərlə gənc topraqlarımızın təhlükəli azad olunması uğrunda döyüşə qatılmaq üçün səfərbərlik xidmətinə qeydiyyatdan keçdi.

Düşməni Azərbaycan Ordusunun gücünə hər ötən gün daha yaxşı bələd olur. Həm ö cəbhədə aldığı sarsıdıcı zərbələr, həm də Azərbaycan gənclərinin vətənpərvərlik ruhunun günbəgün artması düşməni gözəldir. Bu isə Qələbənin çox da uzaqda olmadığını deməyə əsas verir.

Sabir ƏLİYEV, "Azərbaycan"

Konstitusiyası Məhkəməsi Plenumunun növbəti iclası keçirilib

Fərhəd Abdullayev sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun xüsusi konstitusiyası icraatının yazılı proseduru qaydasında növbəti məhkəmə iclası keçirilib.

29-cu maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinin müddəalarını baxımından şərh edilməsinə dair konstitusiyası işinə baxılıb.

Konstitusiyası Məhkəməsinin Plenumu iş üzrə hakim S.Həsənovanın məruzəsini, maraqlı subyektlərin - Milli Məclis Aparatının iqtisadi və sosial qanunvericilik şöbəsinin, Ali Məhkəmənin və Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin mütəxəssisləri tərəfindən təqdim edilmiş yazılı mülahizələrini və işin materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.

Qərarda deyilir ki, "Bələdiyyə topraqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinin topraq sahəsinin özgenikləşdirilməsinin məhdudlaşdırılması ilə bağlı müddəası Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin VI hissəsinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinin tələblərinə uyğun omlaqla mülkiyyətçinin hüququnu pozmur.

Qərar dərc edildiyi gündən qüvvəyə minir, qatıdır, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.

Beynəlxalq aləm

Ərdoğan: "BMT TŞ-də islahatlara ehtiyac var"

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Təhlükəsizlik Şurasında islahatların aparılmasının vacibliyini bir daha bəyan edib.

"Birləşmiş Millətlər Təşkilatı sisteminin yenidən səmərəli olması üçün əvvəlcə Təhlükəsizlik Şurasında islahatlar aparılmalıdır", - deyir Türkiyə lideri BMT-nin 75 illiyinə həsr olunan yüksək səviyyəli görüş iştirakçılarına videomüraciətində bildirib.

Ərdoğanın sözlərinə görə, "7 milyardan çox insanın taleyini 5 ölkənin mərhəmətinə buraxan Təhlükəsizlik Şurasının strukturunu ədalətli və davamlı deyil". "Biz hamımız ötən əsrin ehtiyacına uyğun olaraq formalaşan strukturların köməyi ilə bugünkü sınaqlardan çıxma bilməyəcəyimizi görürük", deyir o bildirib.

Dövlət başçısı qeyd edib ki, BMT sistemi elan edilmiş idealların əksinə olaraq, münafiqlərin qarşısını nə ala bilər, nə də artıq başlanmış münaqişələrə son qoya bilər.

"BMT TŞ-nin demokratik, şəffaf, hesabatlı, səmərəli və ədalətli təmsilçiliyinə əsaslanan arxitekturası bəşəriyyət üçün seçim yox, zərurətə çevrilib", - deyir Prezident Ərdoğan vurğulayıb.

Türkiyə lideri qeyd edib ki, qitələrin kəşimə nöqtəsi olan İstanbulun Birləşmiş Millətlər Təşkilatının mərkəzlərindən birinə çevrilməsi də qlobal sülh və sabitliyin təmin olunması üçün söyləyə kömək edə bilər.

Əfqanıstanda taliblərlə döyüşlərdə 11 hərbiçi və polis əməkdaşı həlak oldu

Əfqanıstanın Kapisa və Bəlx əyalətlərində "Taliban" hərəkatının hücumları nəticəsində təhlükəsizlik qüvvələrinin 11 əməkdaşı həlak olub.

Kapisa Əyalət Polis İdarəsinin nümayəndəsi Abdulləq Şurış Təqəb qəzasında polis məntəqəsinə hücumda 6 polis əməkdaşının həlak olduğunu bildirib. Onun sözlərinə görə, hücumdan sonra döyüş başlayıb, taliblər də itki veriblər.

Bəlx əyalət qubernatoru administrasiyasının nümayəndəsi Munir Əhməd taliblərin



Xivad Palas Puş rayonunda hərbi blokpostda hücum etdikləri və nəticədə beş hərbiçini həlak etdiklərini bildirdi. Bununla yanaşı, ekstremistlər üç hərbiçini oğurlayıblar.

Son iki həftə ərzində Əfqanıstanda "Taliban" hərəkatının hücumları nəticəsində 98 dinc sakin həlak olub, 230 nəfər yaralanıb. DİN-dən verilən məlumata görə, taliblərin hücumları ölkənin 24 vilayətində baş verib. Qurbanların ən çoxu Təhar və Nənqəhar əyalətlərində qeydə alınıb.

İtaliyada futbol hakimi qətlə yetirildi

İtaliyanın cənubunda, Leççe şəhərində futbol hakimi Daniele de Santis sevgilisi ilə birlikdə evində ölü tapılıb. Bu barədə yerli KİV xəbər verir.

Məlumatla görə, 33 yaşlı Daniele de Santis və onun 30 yaşlı rəfiqəsi Eleonora Manta bıçaq zərbələri ilə qətlə yetiriliblər.



Qonşuların polisə verdiyi ifadəyə əsasən, onlar qurbanların qışıqır səslərini eşidib, daha sonra naməlum şəxsin binanı tərk etdiyini görür. Polis hadisə ilə əlaqədar araşdırmağa başlayıb. Cinayətkarın axtarışı davam edir.


Daniele de Santis 2017-ci ildən İtaliya B seriyasında 130 matç idarə edib.

Yəmən hökuməti separatçıları sazişə əməl etməyə çağırır

Yəmən hökuməti Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) tərəfindən dəstəklənən Cənub Keçid Şurasının separatçıları ötən ilin noyabr ayında Ər-Riyadda əldə edilmiş razılaşmalar çərçivəsində öhdəliklərini yerinə yetirməyə çağırır.

SANA agentliyinin xəbərinə görə, bu məsələ Yəmən XİN-in başçısı Məhəmməd Həzrəminin küeytli həmkarı Əhməd Nasir Sabahla telefon danışıqı zamanı müzakirə edilib.

Həzrəmi Yəmən hakimiyyətinin Ər-Riyad sazişinin şərtlərini yerinə yetirməyə hazır olduğunu bəyan edib. Onun sözlərinə görə, hökumət üzərinə götürdüğü öhdəlikləri yerinə yetirib. Məsələn, Prezident Əbd Rəbbö Mənsur Hadi müvəqqəti paytaxta - Ədəne qubernator və təhlükəsizlik qüvvələrinin rəisi təyin edilib.



Bununla yanaşı, Cənub Keçid Şurasının nümayəndələri Ər-Riyad sazişinin bütün şərtlərini yerinə yetirdiklərini, o cümlədən hərbiçiləri Əbyən və Ədəndən çıxardıqlarını bəyan ediblər.

Yəmənə 2014-cü ilin sentyabrından silahlı münaqişə davam edir. İrənin dəstəyindən istifadə edən "Ənsar Allah" (hövsiilər) hərəkatı ölkənin qərbində geniş ərazilərə, o cümlədən paytaxt Səndaya nəzarət edir.

Hökumət qüvvələri Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyasının dəstəyi ilə 2015-ci ilin martından hövsiilərlə mübarizə aparır.

Ölkənin cənub rayonlarının bir hissəsinə Cənub Keçid Şurasından olan separatçılar nəzarət edirlər. BƏƏ onlara fəal dəstək verir.



“Bakı Metropoliteni” QSC müxtəlif ölçü və rəngdə kafel, metlax və keramoqranitin satın alınması üzrə açıq tender elan edir

Tender 1 (bir) LOT üzrə keçirilir.
LOT 1 - “Bakı Metropoliteni” QSC üçün müxtəlif ölçü və rəngdə kafel, metlax və keramoqranitin satın alınması

Tender iştirakçılara təklif edilir ki, <https://www.etender.gov.az/> - dövlət satınalmalarının vahid internet Portalına (Portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyən təşkilatlar LOT üzrə müəyyən edilən məbləğdə iştirak haqqını yalnız “ASAN Ödəniş” vasitəsilə həyata keçirdikdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu <https://www.etender.gov.az/> - dövlət satınalmalarının vahid internet Portalı vasitəsilə ədçəkilən tender bölməsində əldə edə bilərlər. Əlaqələndirici şəxs: Rəuf Yusifov, telefon: 490-01-01.

İştirak haqqı - 200 manat

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

Tender komissiyası

- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları.

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildə olan tender sənədləri Azərbaycan dilinə tərcümə olunmalıdır). İddiaçılar tender ilə bağlı sualları Portal vasitəsilə satınalan təşkilata ünvanlaya bilərlər.

Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak etmək üçün ixtisas göstəricilərinə dair sənədləri **13 oktyabr 2020-ci il saat 14:00-a** qədər və tender təklifi ilə bank təminatı sənədlərini **21 oktyabr 2020-ci il saat 14:00-a** qədər Portal vasitəsilə təqdim etməlidirlər.

İddiaçıların təklifləri **22 oktyabr 2020-ci il saat 14:00-da** açılacaqdır. İddiaçılar açılışın nəticələri ilə Portal vasitəsilə tanış ola bilərlər.

QEYD: Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada Portal vasitəsilə aparılır.

“Bakı Metropoliteni” QSC metal paltar dolabının satın alınması üzrə açıq tender elan edir

Tender 1 (bir) LOT üzrə keçirilir.
LOT 1 - “Bakı Metropoliteni” QSC üçün metal paltar dolabının satın alınması

Tender iştirakçılara təklif edilir ki, <https://www.etender.gov.az/> - dövlət satınalmalarının vahid internet Portalına (Portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyən təşkilatlar LOT üzrə müəyyən edilən məbləğdə iştirak haqqını yalnız “ASAN Ödəniş” vasitəsilə həyata keçirdikdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu <https://www.etender.gov.az/> - dövlət satınalmalarının vahid internet Portalı vasitəsilə ədçəkilən tender bölməsində əldə edə bilərlər. Əlaqələndirici şəxs: Rəuf Yusifov, telefon:490-01-01.

İştirak haqqı - 50 manat

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak haqqının ödənilməsi barədə sənəd;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

Tender komissiyası

- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları.

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildə olan tender sənədləri Azərbaycan dilinə tərcümə olunmalıdır). İddiaçılar tender ilə bağlı sualları Portal vasitəsilə satınalan təşkilata ünvanlaya bilərlər.

Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak etmək üçün ixtisas göstəricilərinə dair sənədləri **13 oktyabr 2020-ci il saat 15:00-a** qədər və tender təklifi ilə bank təminatı sənədlərini **21 oktyabr 2020-ci il saat 15:00-a** qədər Portal vasitəsilə təqdim etməlidirlər.

İddiaçıların təklifləri **22 oktyabr 2020-ci il saat 15:00-da** açılacaqdır.

İddiaçılar açılışın nəticələri ilə Portal vasitəsilə tanış ola bilərlər.

QEYD: Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada Portal vasitəsilə aparılır.

“Azərsu” ASC daxili vəsaiti hesabına açıq tender elan edir

“Azərsu” ASC-nin daxili vəsaiti hesabına açıq tender metodu tətbiq edilməklə elektron satınalma vasitəsilə boya məhsullarının satın alınması

Məlgöndərlər (podratçılar) <https://www.etender.gov.az/> - dövlət satınalmalarının vahid internet Portalından tender haqqında ətraflı məlumatı əldə edə bilərlər.

Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: **Tender predmeti üzrə oxşar təcrübənin mövcudluğu (son 3 (üç) il üzrə materialların təchizatı və həcmi üzrə icra edilmiş ən azı 2 (iki) müqavilə) və ən aşağı qiymət təklifi.**

Məlgöndərlər (podratçılar) qeyd edilən məbləğdə iştirak haqqını aşağıda göstərilən hesaba köçürdükdən sonra tender təklifini dövlət satınalmalarının vahid internet Portalından əldə edə bilərlər.

Tenderdə iştirak haqqı 200 manatdır.

Təşkilat: “Azərsu” ASC
VÖEN: 9900001751
Bank: “Kapital Bank”ASC-nin 1 sayılı Nəsimi filialı
Kod: 200112
VÖEN: 9900003611
M/h: AZ37NABZ 013501000000001944
S.W. I. F. T. BIK: AİİBAZ2X
H/h: AZ65AİİB 33070019441100216111

İştirak haqqı heç bir halda geri qaytarılmır.

Məlgöndərlər (podratçılar) tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak haqqını təsdiq edən sənəd;

Tender komissiyası

- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
- məlgöndərlərin (podratçıların) son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- məlgöndərlərin (podratçının) son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış;
- məlgöndərlərin (podratçının) tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları.

Məlgöndərlər (podratçılar) tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) **14 oktyabr 2020-ci il saat 18:00-a** qədər, tender təklifi və bank təminatını isə **22 oktyabr 2020-ci il saat 18:00-a** qədər dövlət satınalmalarının vahid internet Portalı vasitəsilə təqdim etməlidirlər.

Elektron satınalmanın açılışı **23 oktyabr 2020-ci il saat 18:00-da** dövlət satınalmalarının vahid internet Portalında həyata keçiriləcəkdir.

Tender komissiyası

Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq avtonəqliyyat vasitələrinin təmiri xidmətinin satın alınması üzrə kotirovka sorğusu elan edir

İddiaçılar satınalma prosedurunun predmetinə dair hazırlanmış əsas şərtlər toplusunu Sahibkarlığın İnkişafı Fondundan əldə edə bilərlər.

Təkliflər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır. Təkliflər 2020-ci il 25 sentyabr saat 12:00-a qədər qəbul olunur. Ətraflı məlumat almaq üçün iştirakçılar əlaqələndirici şəxs Əyyub Abdullayevə müraciət edə bilərlər.
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, A.M. Şərifzadə küçəsi, 172
Telefon: (012) 310 23 02
Fax: (012) 4323717 e-mail: info@edf.gov.az

Tender komissiyası

OXUCULARIN NƏZƏRİNƏ!

“AZƏRBAYCAN”

qəzetinə abunə yazılışı kampaniyası davam edir!

Abunə respublikanın bütün poçt şöbələri tərəfindən aparılır. Eyni zamanda aşağıda göstərilən mətbuatıyımı qurumlarına müraciət edə bilərsiniz:

“Azərmatbuatıyımı” ASC (012) 440-46-94, (070) 244-17-34

“Azərpoçt” ASC (012) 598-49-55, (051) 225-02-13

“Qaya” firması (012) 564-63-45, (050) 214-04-05

“Kaspi” MMC (012) 432-39-55, (012) 510-82-24

“Region Press” MMC (055) 316-79-01, (050) 316-79-01

“Səma-M” MMC (012) 594-09-59

“Ziya” LTD (012) 497-76-96, (050) 306-77-22

“Pressinform” MMC (012) 598-49-52, (070) 340-01-00

“City press” MMC (055) 819-09-26

3 aylıq
31,20 (otuz bir manat iyirmi qəpik) manat

1 aylıq
10,40 (on manat dörd qəpik) manat

Hörmətli oxucular!
Abunə ilə bağlı hər hansı bir problemlə üzləşsəniz, redaksiyaya (012) 539-59-33 nömrəli telefona zəng vura bilərsiniz.

ABUNƏ YAZILMAĞA TƏLƏSİN!

Dövlət Təhlükəsizliyi Xidməti düşmənin təxribatları ilə əlaqədar əhaliyə müraciət edib

Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində hərbi təxribatların intensivləşməsi ilə əlaqədar əhaliyə müraciət edib.

AZƏRTAC DTX-nin saytına istinadla xəbər verir ki, müraciətdə Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində hərbi təxribatların intensivləşməsi ilə eyni vaxtda düşmənin sosial sərbəst resurslarında saxta azərbaycanlı adlarından və Azərbaycan dilindən istifadə etməklə cəbhə bölgələrində əhali arasında gərginlik və çaxnasma yaratmaq, eləcə də Silahlı Qüvvələrimizin hərbi bölmələrinin fəaliyyəti, əməliyyat niyyətləri, yerləşmələri və s. barədə məlumatlar toplamaq məqsədilə davamlı fəaliyyət göstərdiyi bildirilib.

Bela hallarla əlaqədar Dövlət Təhlükəsizliyi Xidməti Azərbaycan vətəndaşlarını ayıq-sayıq olmağa, düşmənin təxribatlarına uymamağa, hərbi sirt təşkil edən və ordumuzun döyüş qabiliyyətinə, yerli əhalinin təhlükəsizliyinə zərər vura biləcək məlumatları yaymamağa çağırır.

“Anonim profilərlə edilmiş bu qəbil müraciətlərə, sosial sərbəst yazışmalar və məsələləri ötürülən məlumatlara reaksiya verməmək, həmin məlumatları tanıtmaq və qohumlar arasında paylaşmamaq tövsiyə edilir. Cəbhədəki vəziyyətlə bağlı yalnız ölkəmizin rəsmi dövlət qurumlarının məlumatlarına istinad edilməsi zəruridir. Saxta adlar və müxtəlif kommunikasiya kanalları ilə Azərbaycan vətəndaşlarına ünvanlanmış keşfiyyət-təxribat xarakterli müraciətlərə əlaqədar, Dövlət Təhlükəsizliyi Xidmətinin rəsmi internet sahifəsi (www.dtx.gov.az), əlaqə telefonu (+99412 405 99 99) və qaynar xətt (+99412 1656) nömrələri, habelə DTX-nin rəsmi sosial sərbəst resursları (<https://www.facebook.com/DTX.Azerbaijan>), <https://www.instagram.com/azerbaijandtx> və https://twitter.com/DTX_Azerbaijan), WhatsApp və Telegram (+994 77 405 99 99) vasitəsilə məlumat verilməsi xahiş olunur.

Unutmayın ki, hər hansı məsuliyyətsiz davranışdan çoxlu sayda hərbi qulluqçumuzun və müdafiə xidməti üzvlərinin sağlamlığı təhlükə altına düşə bilər”, - deyir DTX-nin məlumatında qeyd olunub.

B İ L D İ R İ Ş

Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi tərəfindən videoçarxların hazırlanması və infoqrafika işlərinin satın alınması ilə əlaqədar keçirilmiş açıq tender prosedurunda iştirak edən iddiaçıların təklifləri qiymətləndirilmişdir. Açıq tender nəticələri haqqında Tender komissiyasının qərarına əsasən “Cinema ART” MMC qalib elan edilmişdir.

Həmin təşkilatla müvafiq satınalma müqaviləsi bağlanmışdır.

Tender komissiyası

B İ L D İ R İ Ş

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Sabirabad rayonunda DOST Mərkəzinin layihələndirilməsi işlərinin satın alınması üçün keçirilən təkliflər sorğusunda “AM.M Line” MMC qalib olmuşdur.

Qalib təşkilatla satınalma müqaviləsi bağlanmışdır.

Tender komissiyası

B İ L D İ R İ Ş

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 13 avqust 2020-ci il tarixdə “Azərbaycan” qəzetində dərc edilmiş Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün Gəncə, Lənkəran, Ağdaş və Yevlax şəhərlərində bir, iki və üçotaqlı olmaqla ümumilikdə 214 mənzilin satın alınması üzrə keçirilməsi nəzərdə tutulan açıq tenderin ilkin sənədlərinin qəbul tarixi 30 sentyabr 2020-ci il saat 18:00-dək, tender təklifi və tender təklifinin təminatının təqdim edilməsi 08 oktyabr 2020-ci il saat 17:00-dək, tender təkliflərinin açılışı 09 oktyabr 2020-ci il saat 15:30-dək uzadılmışdır.

Tender komissiyası

ALLAH RƏHMƏT ELƏSİN!

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov və komitənin üzvləri Milli Məclisin deputatı Ağalar Vəliyevə anası

Milli Məclisin deputatı, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov Milli Məclisin deputatı Ağalar Vəliyevə anası

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov və professor-müəllim heyəti Milli Məclisin deputatı Ağalar Vəliyevə anası

QARAGÖZ XANIMIN

vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verir.

QARAGÖZ XANIMIN

vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir.

QARAGÖZ XANIMIN

vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verir.

Qeydiyyat nömrəsi 1

“Azərbaycan” qəzetinin kompüter mərkəzində yığıb sahifələndirilmiş, “Azərbaycan” nəşriyyatında çap edilmişdir

Rəsmi sənəd və çıxışlarda sütyonlanlarla bərabər, dərc üçün göndərilən digər yazılarda fikirlər də Azərbaycan dövlətinin mənafeyinə uyğun gəlməlidir

Əlyazmalara cavab verilmir və onlar geri qaytarılmır

Gündəlik qəzet

Tiraj 7646
Sifariş 2224
Qiyməti 40 qəpik

BAŞ REDAKTOR

Bəxtiyar SADIQOV



Ünvan

AZ 1073, Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, IV mərtəbə
e-mail: secretary@azerbaijan-news.az az.reklam@mail.ru azerbaijan-news@mail.ru www.azerbaijan-news.az

Telefonlar

Qəbul otağı - 539-68-71,
Baş redaktor müavini - 538-86-86, 434-63-30, 538-97-96,
Məsul katib - 539-43-23,
Məsul katib müavini - 539-44-91,
Parlament və siyasət şöbəsi - 539-72-39, 539-84-41, 539-21-00,
İqtisadiyyat şöbəsi - 538-42-32, 538-35-85,

Beynəlxalq həyat, idman və informasiya şöbəsi - 432-37-68,
Humana siyasət şöbəsi - 538-56-60, 539-63-82
İctimai əlaqələr şöbəsi - 539-49-20, 538-31-11,
Fotoilustrasiya şöbəsi - 538-84-73,
Kompüter mərkəzi - 538-20-87,
Mühasibatlıq - 539-59-33